

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzətdir

Ilham Aliyev

SƏS

Qəzet 1991-ci il yanvarın 11-dən çıxır



№ 115 (5835) 29 iyun 2019-cu il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Aqrar sektorun inkişafına dövlət dəstəyi siyasəti davamlı xarakter alıb

*İlham Əliyev: "Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, aqrar
sahənin inkişafı gündəlikdə duran əsas məsələlərdən biridir"*



3

XİN: "Münaqışanın sülh
yolu ilə həllində maraqlı
olan tərəf siyasi
iradə və qətiyyət nümayiş
etdirməlidir"



6

Fondun Müşahidə
Şurası 25 ictimal-siyasi
qəzətə maliyyə
yardımı ayırb



7

ASPA Dilqəm Əsgərov
və Şahbaz Quliyevlə
bağlı bəyanat yaydı



29 iyun 2019-cu il

Aqrar sektorun inkişafına dövlət dəstəyi siyaseti davamlı xarakter alıb

İlham Əliyev: "Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, aqrar sahənin inkişafı gündəlikdə duran əsas məsələlərdən biridir"

Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlığının başlıca şərtidir. Bu baxımdan, Azərbaycan dövləti əhalisinin ərzaqla etibarlı təminatına dair çoxyünlü tədbirlər həyata keçirir və ərzaq təhlükəsizliyinin birbaşa asılı olduğu aqrar sahənin inkişafına yönələn irimiqyaslı dövlət proqramları həyata keçirir. Hazırda ölkədə əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasetinin başlıca istiqamətlərindən birini təşkil edir.

Bu günlərdə Prezident İlham Əliyevin "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" imzaladığı Fərman bir daha dövlətin aqrar sektorun inkişafına növbəti dəstəyinin təzahüründür. Bu Fərmanla təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalasdırılması Qaydası"na əsasen, bitkiçilik sahəsində subsidiyaların hesablanmasından istifadə olunan baza məbləği 200 manat müyyən edilir.

Kənd Təsərrüfatı Nazirliyi "Subsidiya" İnformasiya Sisteminin yaradılmasını və subsidiyaların 2020-ci il yanvarın 1-dən etibarən verilmesini təmin edəcək. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıra Xidmet və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ile razılaşdırmaqla, "Subsidiya" İnformasiya Sistemi haqqında Əsasnamənin layihəsinə üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim edəcək.

Aqrar sahənin inkişafı iqtisadiyyatın şaxələndirilməsi strategiyasının əsas istiqamətlərindən biri kimi

Bu gün Azərbaycanda bütün sahələrdə, o cümlədən, aqrar sahənin daha da inkişaf etdirilmesi üçün geniş tədbirlər görülür. Çünkü aqrar sahənin inkişafı Azərbaycan Prezidentinin iqtisadiyyatın şaxələndirilməsi strategiyasının başlıca istiqamətlərindən birini təşkil edib. Belə ki, ölkə əhalisinin təxminən 1,5 milyon nəfərinin aqrar sektorda çalışması baxımından, bu sahənin inkişaf etdirilməsi, həm də qeyri-neft sektorunun inkişafı, işsizliyin ve yoxsulluğun azaldılması baxımından, xüsusi əhəmiyyət kəsb etməkdədir.

Prezident İlham Əliyev çıxışlarında da dəfələrlə bildirib ki, aqrar sahə Azərbaycan üçün strateji sahədir: "Bu, həm iqtisadi, həm sosial sahədir. Əhalimizin 47 faizi bölgələrdə yaşayır. Ona görə son illərdə kənd təsərrüfatının və regionların sosial-iqtisadi inkişafına göstərilən diqqət, məhz bu məqsədi güdü ki, həm məşğulluq, həm məhsuldarlıq artsın və Azərbaycan həm öz daxili tələbatını, həm də ixrac edilən məhsulları ən yüksək səviyyəyə qaldırsın".

Azərbaycanda aqrar sahə son 16 ilde

"Bu illər ərzində, görülən işləri sadalamaq istəsek, o zaman bunun üçün bize 15 gün belə az olar. Çünkü bu illər ərzində, məlumat iqtisadiyyatın bazar prinsipləri əsasında qurulması istiqamətində məqsədönlü siyaset həyata keçirilib, regionların və ayrı-ayrı iqtisadi və sosial sahələrin inkişafına dair dövlət proqramları uğurla icra olunub, ölkə əhalisinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşıb". Bu fikirləri "SOS" qəzetinə açıqlamasında Milli Məclisin Aqrar Siyaset Komitəsinin sədri Eldar İbrahimov deyib. O bildirib ki, dövlət başçısı İlham Əliyev prezidentliyinin ilk ilindən başlayaraq, ölkə iqtisadiyyatının şaxələndirilməsi hesabına neftdən



asılılığı azaltmaq üçün qeyri-neft sektorunun və onun əsas sahələrindən olan aqrar sektorun inkişafını təmin etməyi əsas vəzifə kimi müyyən edib: "Məhz Prezident 2004-cü il 11 fevral tarixli Fərمانı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" bu problemin həllində əsaslı dönüş yaradıb. Belə ki, regionların sosial-iqtisadi inkişafına dair ilk dəfə qəbul edilmiş bu Dövlət Proqramı çox uğurla həyata keçirilmiş, ölkə ərazisində sosial-iqtisadi inkişafın təmin edilməsi üçün, ilk növbədə, daha çox ehtiyac duyulan infrastruktur və emal sahə obyektlərinin yaradılması, habelə, digər sahələrin inkişafını təmin edən tədbirlər icra edilib."

E.İbrahimov vurğulayıb ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkə iqtisadiyyatının neftdən asılılığını azaltmaq üçün qeyri-neft sektorunun və onun əsas sahələrindən biri olan aqrar sektorun inkişafı prioritet istiqamət kimi öne çəkilib: "Təkcə aqrar sahədə çalışan sahibkarlara Azərbaycan Prezidenti tərəfindən tətbiq edilən vergi güzəştləri 2 milyarddan çox vəsaitin sahibkarlarda qalmamasına şərait yaradıb: "Bu da, təbii ki, kənd təsərrüfatının inkişafı üçün müüməm addımdır. Bundan əlavə, Milli Fonddan təkcə aqrar sahibkarlığı 1 milyarddan çox vəsait ayrılb. Bu, elbəttə, kənd təsərrüfatı sahələrinin genişlənməsinə xidmət edir".

Komitə sədri onu da bildirib ki, son 16 ilde kənd yollarının tikintisi, rayonlarda aqrar sahə ilə bağlı tikilən müəssisələr və digərleri aqrar sahənin inkişafına xidmət edir: "Bu gün abadlaşan bölgələrimiz, dönyanın ən gözəl şəhərlərindən birinə çevrilən Bakı, tikilən 3 mindən artıq məktəb, 600-dən çox xəstəxana, 50-dən çox Olimpiya Mərkəzi, çəkilimiş 11 min kilometrdən çox yol, 250 mindən çox köökün üçün salınmış 100-ə yaxın təzə qəsəbə, yeni yaradılmış enerji infrastruktur, dinamik inkişaf edən və şaxələndirilən iqtisadiyyat - bütün bunların teməlində neftdən eldə edilən gəlirlərdən səmərəli istifadə etməyə yönəlmış sistemli islahatlarla daim

təkmilləşən iqtisadiyyatın Azərbaycan modeli dayanır. Bu modelin bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və İlham Əliyev tərəfindən müasir tələblərə uyğun modernləşdirilərək inkişaf etdirilib".

Dövlət bütçəsindən kənd təsərrüfatı sahəsinə ayrılan vəsaitin digər sahələrden dəfələrə fərqləndiyini deyən E. İbrahimov 2019-cu ilin dövlət bütçəsində bu sahəyə 874 milyon manat həcmində vəsait ayrılib: "Bütün bunlar göstərir ki, Azərbaycan iqtisadiyyatı növbəti illərdə daha inkişaf edəcək, aqrar sahədə əldə etdiyimiz uğurların sayı gündən-günə artacaq".

16 ilde kənd təsərrüfatı məhsullarının ixracı 6 dəfə artıb

Son illər, Azərbaycanda qeyri-neft sektoruna göstərilən yüksək diqqətin nəticəsi kimi, iqtisadiyyatın aparıcı sahələrindən olan aqrar sahə keyfiyyətə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu sahədə ciddi addımların atılması ölkə iqtisadiyyatının neftdən asılılığının tədricinə aradan qaldırılması, sosial dayanıqlılığının, ərzaq təhlükəsizliyinin etibarlılığının artırılması, iqtisadiyyatın şaxələndirilməsi yüksək ixrac potensialı qeyri-neft sektorunun inkişaf etdirilməsi baxımından, müüməm əhəmiyyət kəsb edir.

Hərəkəti nəticələr, bunu deməyə əsas verir ki, verilən proqnozlar artıq özünü doğruldur. Məsələn, 2018-ci ildə respublikamızda 3 milyon 200 min ton taxıl yığılıb. Bu sahədəki iri fermər təsərrüfatlarında və aqroparklarda məhsuldarlıq hektardan 50 sentnere çatıb, 326 min ton et, 2 milyon ton süd, 109 min ton quş eti, 233 min ton pambıq tədarük olunub, 1 milyon 500 min ton tərəvəz istehsal olunub, 513 ton barama tədarük edilib, 2 milyon 600 min tut tingi əkilib. Keçən il 13 rayonda 6200 ton tütün, 167 min ton, yəni üzüm yığılıb. Şərab istehsalı isə, 16 il ərzində, 5 dəfə artıb.

Eyni zamanda, aqrar sektorun sürətlə inkişaf etməsi yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluq səviyyəsinin yüksələcək və qarşıya qoyulmuş vəzifələr uğurla icra olunacaqdır.

RƏFIQƏ KAMALQIZI

məsine böyük töhfələr verir. Belə ki, hazırda finanslaşdırma 20 min, pambıqçılığın bütün sahələrində 190 min nəfər işləyir. Tütünçülükde 9500 nəfər işla təmin olunub. Bundan başqa, çayçılıq, çəltikçilik və arıcılıqda ciddi nailiyətlər əldə olunub.

Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Programının icrasının yekunlarına həsr olunan konfransdakı nitqində bildirib ki, bundan sonra da kənd təsərrüfatında islahatlar dərinləşmeli, bu sahə elmi əsaslarla inkişaf etməlidir: "Müasir texnologiyalar və yanaşmalar tətbiq olunmalıdır. Biz ərzaq təhlükəsizliyi ilə bağlı, bundan sonra da, mütəqəcidi iş aparmalıq, bu, prioritət məsələdir. Məhsuldarlığın artırılması istiqamətində işlər görüllür. Hesab edirəm ki, bu, yaxın gelecekdə özünü göstərəcək. Biz kənd təsərrüfatı məhsullarının ixracını artırımlıq. Dündür, son 15 il ərzində kənd təsərrüfatı məhsullarının ixracı təxminən 6 dəfə artıb. Ancaq potensial da böyükdür və biz yeni bazarlara çıxmalyıq. Ticarət evləri açılır, ixrac missiyaları göndərilir, dövlət tərəfindən sahibkarlara çox böyük dəstək verilir ki, onlar öz məhsullarını xaricdə sata bilənlər. Əlbəttə ki, aqroparkların da çox böyük əhəmiyyəti var. Artıq 250 min hektarda 51 aqropark yerləşib. Məhz bu siyasetin, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində, hazırda ölkəmiz bir çox strateji ərzaq məhsulları üzrə tələbatını yerli istehsal hesabına ödəyir. Prezident İlham Əliyev dəfələrlə vurğuladığı kimi, etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlığının başlıca şərtidir. Dövlət başçısının respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı məqsədile vaxtaşırı verdiyi tapşırıqlar, tövsiyələr, imzaladığı fərman və sərəncamlar, dövlət proqramları, növbəti illərdə də, Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsində müstəsnə əhəmiyyət kəsb edəcək və qarşıya qoyulmuş vəzifələr uğurla icra olunacaqdır.

Əli Əhmədov Yeni Azərbaycan Partiyasının üzvlərini Azərbaycanın Silahlı Qüvvələrinə Yardım Fonduna dəstək aksiyasına qoşulmağa davət edib



Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov özünü rəsmi "facebook" səhifəsində "Silahlı Qüvvələrə Yardım Fonduna dəstək üçün xeyriyyə aksiyası keçirək" sərlövhəli paylaşım edib.

Məqalədə deyilir: "Xəbərlər yayılıb ki, müxalifətçi partiyanın sədri Əli Kərimli töretdiyi qanunsuzluqlara görə, haqqında müxtəlif cərimələr təyin olunmuş şəxslərə maddi dəstək göstərmək adı altında xeyriyyə marafonu keçirmək istəyir." Əli Əhmədov qeyd edir ki, töretdiyi qanunaziddə əməllərə görə, haqqında cərimələnmək kimi məhkəmə

hökümü olanlara bu formada dəstək göstərmək məqsədilə çağırışlar səsləndirmək, mərafon keçirmək qanunazidd hərəkətdir. Məqsəd insanlarda qanunun alliliyi prinsipinə, dövlət orqanlarına etimadsızlıq yaratmaqla asayıpozmaq, qarşıqlıq yaratmağa cəhd göstərməkdir. Buna yol verile bilməz və yol verilməməlidir.

İkincisi isə, məharibə vəziyyətində, bir milyon məcburi kökünü olan ölkədə xeyriyyə aksiyası keçirmək üçün kifayət qədər səbablar mövcuddur. Yeni Azərbaycan Partiyası dəfələrlə belə aksiyalar keçirib. Azərbaycanda Silahlı Qüvvələrə Yardım Fondu vardır. Ən şərəflə, əhəmiyyətli və xeyirli xeyriyyə hərəkəti o olardı ki, Silahlı Qüvvələrə Yardım Fondu dəstək məqsədilə xeyriyyə aksiyası keçirilsin.

Baş nazirinin müavini daha sonra YAP-in üzvlərini Azərbaycanın Silahlı Qüvvələrinə Yardım Fondu dəstək üçün aksiyaya qoşulmağa davət edib: "Mən xeyriyyə marafonu adı altında sabitliyi pozmaq istəyənlərə tutarlı cavab vermək üçün Yeni Azərbaycan Partiyasının üzvlərini Azərbaycanın Silahlı Qüvvələrinə Yardım Fondu dəstək üçün aksiyaya qoşulmağa davət edirəm. Özüm isə işlədiyim idarənin mühasibatına aylıq əmək haqqımın 50 faizinin həmin fonda köçürülməsi barədə müraciət edirəm.

Gəlin Ordumuza dəstək olaq."

Rəfiqə HÜSEYNOVA

"Prezident sabitliyin qorunub saxlanılmasına böyük önem verir"



nilmasına böyük önem verir və qonşu respublikalarla əlaqələrin möhkəmləndirilməsinin vacibliyini qeyd edir". Bunu SIA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Deputatın sözlərinə görə, qaz, neft, neqliyyat sisteminin fəaliyyətinin səmərəli təmin olunmasında başlıca amil olan sabitlik, məhrəban qonşuluq Azərbaycan dövlətinin siyasi xəttinin başlıca istiqamətidir. Əlbəttə ki, bu neinki cənubi Qafqaz xalqları, eləcə də dünya ictimaiyyəti üçün əhəmiyyətliidir. Azərbaycan dövlətinin xarici müdaxilələrdən əziyyət çəkməsinə, torpaqlarının bir hissəsinin işğal olunmasına, Ermənistanla məharibə şəraitində yaşamasına baxmayaraq yənə də sülhün, əminamanlığın, dialoqun, qonşuluq münasibətlərinin möhkəmlənməsinə tərəfdardır. Yüründülən sistemli siyasi xətt, respublikamızda keçirilən bir çox beynəlxalq səviyyəli hūmanitar tədbirlər bunun əyani ifadəsidir və ölkəmizdə yaradılan ictimai-siyasi sabitlik bizim ən böyük nəqliyyətimizdir. Bu sabitliyi qoruyub saxlamaq ilə növbədə Azərbaycan iqtisadiyyatının inkişafı, insanların həyat şəraitinin yaxşılaşdırılması və ölkənin beynəlxalq nüfuzunun yüksəldilməsi üçün çox vacibdir. Azərbaycan dövləti münəaqişlərin baş verməməsi üçün hətta həmin ölkələr arasında vəsítəcilik missiyasını bəle öz üzərinə götürməyə hazırlıdır. Rusiya ilə Türkiye arasında yaranmış narazılıqlar zamanı göstərilən səmərəli təşəbbüsler buna əyani nümunədir".

Forum iştirakçısı: "Bakı həm müasir, həm də qədim şəhərdir"

"Mən bu Forumu yüksək qiymətləndirirəm. Biz müzakirələrde tarixi abidələrin qorunmasına müzakirə etdik. Azərbaycanda çox dəyərli, mədəni abidələr var. Onu da deyim ki, Bakıda ilk dəfədir oluram və deyə bilərəm ki, ölkənizdən çox şey öyrəndim". SIA-nın məlumatına görə, bu fikirləri Azərbaycana Kubadan gələn tədbir iştirakçısı İram Milon deyib.

O, bildirib ki, burada bir çox abidələri ziyatət edib və Bakının gözəlliyyinə heyran olub. Qonaq əlavə edib ki, Bakı həm müasir, həm də qədim şəhərdir.



XİN: "Münaqişənin sülh yolu ilə həllində maraqlı olan tərəf siyasi iradə və qətiyyət nümayiş etdirməlidir"

Ermənistən xarici işlər naziri dünən Mətbuat brifinqində "bir əl ilə danışqlar aparıb, digər əl ilə atəş açmaq olmaz" deyərək Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun "bu günədə müzakirə olunan sənədlər üzrə danışqlar aparanda cəbhədə heç də tam sakinlik hökm sürmürdür" fikrinə münasibət bildirib.

AZERTAC xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmeti idarəsinin reisi Leyla Abdullayeva məsələni şərh edərək deyib: "Xarici İşlər naziri Elmar Məmmədyarov Vaşinqton görüşünün nəticələri ilə bağlı KİV nümayəndələrinin sualını cavablandırıarkən qeyd edib ki, münaqişənin tərəfləri qismində Ermənistən və Azərbaycan tərəfləri istə Madrid prinsipləri, onların yenilənmiş variantı, istə Kazan prinsipləri və ya "Lavrov planı" adlandırılaraq sənəd olsun, bunlar üzrə danışqlar apararkən də temas xəttində gərginliklər olub. Bununla belə, substantiv və intensiv dialoq davam etdirilirdi. Yəni, danışqlar prosesi cəbhə xəttindəki vəziyyətin girovuna əvrilməlidir. Bunu anlamamaq və bu deyiləndən nəticə çıxarmamaq "Ermənistən tərəfinin danışqlar prosesinin irəli aparılmaması üçün bəhanələr axtarıb" fikrini bir daha təsdiq



edir. Xatırladaq ki, cəbhə xəttindəki gərginliyin səbəbi məhz Ermənistən silahlı qüvvələrinin Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğudur və bu gərginliyə son qoymaq üçün danışqlar prosesi substantiv məsələlərin həlli üzrə irəli aparılmalıdır. Ermənistən tərəfinin məntiqi ilə Düşənbə görüşündən sonra əldə edilmiş qarşılıqlı razılıq esasında cəbhə bölgəsindəki nisbi sakinlik dövründə biz danışqlarda konkret nəticələr eldə etməli idik, lakin her şey göz qabağındadır. Münaqişənin sülh yolu ilə həllində maraqlı olan tərəf konkret nəticəyə yönelik danışqlardan yayınmaq üçün bəhane axtarımalıdır, siyasi iradə və qətiyyət nümayiş etdirməlidir. Ermənistən tərəfindən bizim və beynəlxalq ictimaiyyətin gözələndisi bundan ibarətdir".

"Intermountain Jewish News" Azərbaycandakı yəhudü icması və tolerantlıqdan bəhs edib

ABS-da nəşr olunan "Intermountain Jewish News" qəzetində Azərbaycandakı yəhudü icması və tolerantlıqdan bəhs edən məqalə dərc edilib. Qəzeti redaktoru Şana Qoldberq özünün "Azərbaycandan məktublar: müsəlman ölkəsində yəhudilərin həyatı inkişaf edir" sərlövhəli məqaləsində yazır ki, dağ yəhudiləri XIII əsrənət Azərbaycana köçməyə başlayıblar. Bu icma həm Avropadakı Holokost zamanı, həm də dini qadağan edən sovet rejimində fasiləsiz olaraq öz mövcudluğunu davam etdirib.

Müellif qeyd edir ki, dindarların həyatını fəal şəkilde dəstəkləyən Azərbaycanın indiki rehbərliyi dövründə dağ yəhudiləri çəkiklənmə dövrünə yaşıyırlar. Köhne sinaqoqlar bərpa edilir, dağ yəhudilərinin tarixine həsr olunan yeni muzey tikilir, yəsiva (yəhudü dini məktəbi) yaradılıb və paytaxt Bakıda yeni sinaqoq istifadəye verilib.

Qoldberq yazır ki, Bakı Azərbaycan yəhudilərinin eksəriyyətinin doğma evinə çevrilsə də, Quba rayonundakı Qırımızı Qəsəbə ölkənin dağ yəhudilərinin tarixi və mədəni mərkəzidir. Dağ yəhudiləri icmasının rehbəri Milix Yevdayevin sözlərinə istinad edən müellif qeyd edir ki, Azərbaycan yəhudiləri öz dini ayınlarını sərbəst şəkildə yerinə yetirə bilirlər. Məqalədə bildirilir ki, Azərbay-

INTERMOUNTAIN JEWISH NEWS
CANDLELIGHTING: DENVER 8:15 p.m., BOLDER 8:15 p.m., ASPEK 8:10 p.m.
Vol. 106, No. 25
Sivan 18, 5779
JUNE 21, 2019
© Published every Friday, Denver, CO
\$1.75

The 'Sh'tisel' mania
Orthodox pack largest Reform temple in NYC
By DANIEL TRIFMAN
New York — When the builders of New York's largest Orthodox synagogue recently announced they were to be packed to the brim with Torah scrolls, it was clear that the ultra-Orthodox community had found a rabbi and his family.

Sellout for the Israeli TV series

That was the same last week that the leaders of New York's day-to-day Reform temple, the Central Synagogue in Manhattan's Upper East Side, announced they were to be packed to the brim with Torah scrolls, too.

Both the Central and the Sh'tisel — that's Hebrew for "the little one," referring to the very small, very old Fifth Avenue synagogue — will show three stars discuss their unique approaches to Judaism.

Demands were so intense that the Central Synagogue — which is the Sh�tiker Center, the Yeshiva High School of New York — added a second service, and the Sh'tisel sold out.

Some 4,600 attended over the two nights, according to the event's organizers.

Letter from Azerbaijan
Jewish life in the Muslim country flourishes — how and why's
By SHANA R. GOLDBERG
IJN reports from Baku

BAKE — More than 100 Iranian Jews, No, they're not from Iran, they're from Azerbaijan, have moved to a new home in a former mosque in Baku, a city half a remote corner of the Caspian Sea, a former capital of Persia, Jewish.

They're here to meet with members of that ancient community that has been growing rapidly in recent years, and that's just one of the three countries that remain home to many of Ashkenazi Jewry.

Like the rest of growing global Jewish groups, Iranian Jews, who are mostly Hassidic, are moving to a more modern and diverse place, an adaptation of the Israeli style.

Many Iranian Jews, or Persian Jews, moved with a smattering of Hebrew and in their language, Persian Jewish.

This community has continued to expand, through the Holocaust, through a mass migration to Israel, and then again after the Islamic Revolution of 1979.

Iranian Jews have been a minority in Azerbaijan since the 5th century BCE, inhabiting areas of the country of which today are in Armenia and Georgia, and the remnants of today's Mountain Jews community date back to the 13th century and continued until the mid-19th century.

Like most other Jewish groups, Mountain Jews, who are mostly Hassidic, are moving to a more modern and diverse place, an adaptation of the Israeli style.

Many Iranian Jews, or Persian Jews, moved with a smattering of Hebrew and in their language, Persian Jewish.

This community has continued to expand, through the Holocaust, through a mass migration to Israel, and then again after the Islamic Revolution of 1979.

Iranian Jews have been a minority in Azerbaijan since the 5th century BCE, inhabiting areas of the country of which today are in Armenia and Georgia, and the remnants of today's Mountain Jews community date back to the 13th century and continued until the mid-19th century.

Today, Baku is home to most of Azerbaijan's Jews, who are mostly Hassidic.

US: Leave Haifa port Israel-run
WALES (JTA) — The UK government is spending billions of pounds on a massive military spending bill in the coming year, but it is unlikely to order extra funds from the European Union to defend its ports.

The National Defense Authorization Act is in its final stages of passage in the House of Representatives, and the Senate is expected to pass it on June 12, hours after Israel's president, Reuven Rivlin, backed Herzliya facility on the Mediterranean coast.

The US state media reported that the bill includes a provision that would allow the future forward presence of US naval vessels in the Mediterranean.

CHINA
Continued on Page 17

Israel hits Iran in Syria preemptively
JERUSALEM (JTA) — Israel has reportedly carried out a pre-emptive strike against Iranian targets in Syria, according to a report by the Associated Press.

Iranian forces have been supporting the Assad regime in Syria, and now has reportedly been involved in the recent conflict between the US-backed Kurdish-led People's Protection Units and the pro-government forces.

IRAN IN SYRIA
Continued on Page 17

Sara Netanyahu admits guilt
JERUSALEM (JTA) — Prime Minister Benjamin Netanyahu's wife, Sara, has admitted to a minor offense, according to a statement from her office.

Netanyahu's office said that Sara, 48, had been charged with driving under the influence of alcohol in a case that was filed in 2017.

GUILTY
Continued on Page 17

INSIDE

Business Classifieds 15
Editorials 24
Letters 24
Obituaries 26
Sports 27
Style 27
Travel 27
Weekend Calendar, Sports 14

WWW.IJN.COM — Most Local Jewish Information on the Web • FOUR-WEEK FREE IJN SUBSCRIPTION, 303-861-2234

canda, həmçinin on minə yaxın aşkenazi yəhudiləri yaşayır. Qoldberq öz məqaləsində 1992-ci ildə Dağlıq Qarabağ məhabibəsində - Şuşa uğrunda döyüslərdə helak olmuş Azərbaycanın Milli Qəhrəmanı, yəhudü icmasının üzvü Albert Aqarunova geniş yer ayırıb. Aqarunov Şəhidlər xiyabanında dəfn edilib, həmçinin Bakıdakı yeni sinaqoqda onun xatire lövhəsi qoyulub. Müellif məqalənin sonunda yazar: "Azərbaycan 30 mədəniyyətin vətənidir. Bu siyahıya müxtəlif konfessiyallara aid 14 kilsə, o cümlədən erməni kilsəsi daxildir".

29 iyun 2019-cu il

Akademik Ramiz Mehdiyevin yeni əsərinin Dövlət idarəciliyinə müzakirəsi olub

Jyunun 28-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət idarəciliyinə müzakirəsi keçirilib.

AZERTAC xəber verir ki, tədbiri açan DİA-nın rektoru, akademik Urxan Ələkbərov akademik Ramiz Mehdiyevin bu əsərində də əvvəlkilərdə olduğu kimi, həm problemin kökünü və necə inkişaf etdiyinin, həm də həlli imkanlarının təqdim edildiyini bildirib. Rektor deyib: "Akademik Ramiz Mehdiyevin əsərlərinin müasir Azərbaycanın inkişafı, dünyada cərəyan edən qlobal proseslərin təhlili baxımından böyük əhəmiyyəti var. Görkəmlı alim bütün əsərləri bizim akademiya üçün xüsusi əhəmiyyət daşıyır".

Tedbirə çıxış edən Milli Məclisin deputati, AMEA-nın Qaflaqzünləşmiş İnstututunun direktoru, professor Musa Qasımlı diqqətə çatdırıb ki, akademik Ramiz Mehdiyevin əsərlərinde dövlət müstəqilliyini bərpa etmiş ölkəmizdə cərəyan edən ictimai, siyasi proseslər, Ermənistən təcavüzü nəticəsində yanmış Dağılıq Qarabağ münaqişəsinə, onun köklərinə, həlli perspektivlərinə fəlsəfi baxış ortaya qoyulur. Akademik yeni əsərində də, ilk növbədə, münaqişənin köklərinə nüfuz edir, ən mötəbər mənbələrə istinadla fikrini əsaslandırır. Alim bu qənaət gelir ki, münaqişənin mənbələrinin mahiyyətini, səbəblərini və indiki konyunkturu anlamaq üçün onu, ilk növbədə, Rusiya imperiyasının və sovet hakimiyyətinin Cənubi Qaflaqzadə köçürülməsi kontekstində araşdırmaq lazımdır. Əsərdə, həmcinin Dağılıq Qarabağ Muxtar Vilayətinin süni şəkilde yaradılması və sovet Rusiyasının strateji məqsədləri, Azərbaycanın Türkiyəyə yaxınlaşmasının qarşısını almaqdan ötrü Dağılıq Qarabağ məsələsini ortaya atması, xaricdən gətirilən ermənilərin Azərbaycan ərazisində yerləşdirilməsi ilə yanaşı, azərbaycanlıların Ermənistən ərazisində deportasiyası diqqətə çatdırıb. Ən vacib məsələlərdən biri də əsərdə ötən əsrin 80-ci illərinin sonunda respublika rəhbərliyinin zəifliyi səbəbindən münaqişə-



nin başlanması qeyd olunmasıdır. Müellif sonrakı prosesləri mərhələlərə bölib, o cümlədən ATƏT-in Minsk qrupunun fəaliyyəti, atəşkəs nail olunması, Lissabon sammitinin müddələri və ikili standartlar diqqətə çatdırılıb. Sonda akademik xüsusi vurğulayır ki, N.Paşinyanın tərəfindən anons edilmiş "iqtisadi inqilab" və Ermənistən sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər Ermənistən-Azərbaycan Dağılıq Qarabağ münaqişəsi tezliklə və ədalətli şəkildə nizamlanmadan baş verməyəcək.

Milli Məclisin deputati, DİA-nın Dövlət qulluğu və kadr siyaseti kafedrasının dosenti Aydin Mirzəzadə deyib: "Akademik Ramiz Mehdiyev tədqiq etdiyi mövzu ilə bağlı birbaşa proseslərin içindədir. Bu baxımdan onun əsərləri nəinki indi, gelecekədə oxucular və tədqiqatçılar üçün çox maraqlı olacaq. Yeni əsər sistemlidir, belə ki, burada problemin tarixi köklərindən başlayaraq bu güne qədər olan bütün mərhələlər ehətə olunur. Əsər, həmcinin faktlarla zengindir. Eyni zamanda, əsərdə mövzu ilə bağlı yeni faktlar aşkarlanır - bu həmin faktlardır ki, biz onlara indiyə qədər diqqət yetirməmiş, öz təbliğatımızda on-

dən istifadə etməmişik".

Milli Məclisin deputati, DİA-nın Siyasi Araşdırımlar İnstitutunun direktoru, professor Elman Nəsirov əsərdə çar Rusiyasından başlayaraq sovet dövründək münaqişənin köklərinin hərtərəfli araşdırıldığını, müellifin sistemli təhlil apardığını, A.Qribəyedov, S.Qlinka, N.Şavrov və başqa mənbələri tədqiqata cəlb edilərək Dağılıq Qarabağ münaqişəsinin nece yarandığını oxucuya təqdim edir. Əsərdən aydın olur ki, ister çar, isterse də sovet Rusiyası konkret ərazini - Azərbaycanı ermənilər vasitəsilə nəzarətdə saxlamak istəyir. Müstəqillik illərində Azərbaycanın inkişafı sayəsində ölkənin dünyada hörmət qazanmış sabit dövlətə çevrildiyini yazan müellif, eyni zamanda, Dağılıq Qarabağ münaqişənin həllində sülh yolu sadıqliyini, lakin hərbli yolla həlli hüququnu da özümüzde saxladığı bildirir. "Əsər rus və Azərbaycan dillərində nəşr edilib. Onun BMT-nin 6 diliñə tərcümə edilməsi çox əhəmiyyətli olardı", - deyə professor Elman Nəsirov bildirib. DİA-nın prorektoru, hüquq üzrə elmlər doktoru Mehdi Abdullayev Azərbaycan elmine töhfə olan bu əsərdə Dağılıq Qarabağ

probleminin siyasi, hüquqi, tarixi aspektlərdən təhlil edildiyini söyləyib. Qeyd edib ki, müellif əsərdə SSRİ dağılardan sonra Azərbaycanın beynəlxalq sərhədlərinin (digər müttəfiq respublikaların sərhədləri kimi) dünən birliyi tərəfindən "uti possidetis juris" prinsipi əsasında, yəni, müstəqillik əldə edildiyi anda mövcud olan keçmiş inzibati sərhədlər çərçivəsində tanındığını göstərir.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət idarəciliyinə müzakirənin professoru, siyasi elmlər doktoru, "Azərbaycan Respublikası Dağılıq Qarabağ bölgəsinin Ermənistanlı icması" İctimai Birliyinin sədr müavini Elçin Əhmədov vurğulayıb ki, akademik Ramiz Mehdiyevin yeni əsəri müasir dövrde cəlb edildiyimiz münaqişə ilə daha yaxından tanış olmaq istəyən hər bir tədqiqatçıda real təsəvvür yaradacaq, müstəqillik tariximizdə Ermənistən Azərbaycana təcavüzü ilə bağlı aparılan tədqiqatların kompleks şəkildə öyrənilməsi üçün mühüm məbəROLUNU OYNAYACAQ.

Professor Elçin Əhmədov bildirib ki, əsərdə tarixi sənədlər esasında təkzibədiməz faktlər Dağılıq Qarabağın Ermənistənə birləşdirilməsi üçün uzun müddətdən bəri hazırlanmış plan üzrə ermənilərin Dağılıq Qarabağı Azərbaycandan ayırmalarının əsəssiz və qeyri-qanuni olması səhub edilir. Əsərdə aydın olur ki, ister çar, isterse də sovet Rusiyası konkret ərazini - Azərbaycanı ermənilər vasitəsilə nəzarətdə saxlamak istəyir. Müstəqillik illərində Azərbaycanın inkişafı sayəsində ölkənin dünyada hörmət qazanmış sabit dövlətə çevrildiyini yazan müellif, eyni zamanda, Dağılıq Qarabağ münaqişənin həllində sülh yolu sadıqliyini, lakin hərbli yolla həlli hüququnu da özümüzde saxladığı bildirir. "Əsər rus və Azərbaycan dillərində nəşr edilib. Onun BMT-nin 6 diliñə tərcümə edilməsi çox əhəmiyyətli olardı", - deyə professor Elman Nəsirov bildirib. DİA-nın prorektoru, hüquq üzrə elmlər doktoru Mehdi Abdullayev Azərbaycan elmine töhfə olan bu əsərdə Dağılıq Qarabağ

Müzakirələrə yekun vuran akademik Urxan Ələkbərov qeyd edib ki, akademik Ramiz Mehdiyev həm görkəmlı alim, həm də yüksək idarəciliy təcrübəsinə malik şəxsiyətdir. Onun bu əsərdə əksini tapan fikirləri vacibdir. Bu əsər də, əvvəlkilər kimi, tədris programına daxil edilməlidir.

"Suriyadan gələn ermənilərin işğal edilmiş Azərbaycan torpaqlarında yerləşdirilməsinə son qoyulmalıdır"

son qoymaq üçün Ermənistənə təzyiq göstərməlidir.

AZERTAC xəber verir ki, bu fikirləri AŞPA-da "Suriyada vəziyyət: siyasi həll üçün perspektivlər" adlı məruzənin müzakirələri zamanı nümayəndə heyətimizin üzvü, Azad Demokratlar Qrupunun vitse-prezidenti Qənirə Paşayeva bildirib.

Q.Paşayeva deyib: "Sənəddə də vurğulduğu kimi, Suriyada bir neçə ildir davam edən müharibə II Dünya müharibəsinən sonra dönyanın üzləşdiyi en ağır humanitar böhrana gətirib çıxarıb. Mən bu böhrəni şəxsən görmüş insanlardan bıryəm. Çünkü Suriyadan qaçqın düşmüş 3 milyondan çox insana neçə ildir yardım edən Türkiyənin Suriya ilə sərhədlərində qaçqınlarla bir neçə dəfə görüşmüşəm. Eləcə də İordaniyada onlara görüşmüşəm. Hamımızın gözləri önündə dəhşətli bir faciə yaşanır və o insanlar sizdən daha çox dəstək gözləyirlər. Getdikcə dəha də böyük yaxın Şərq və Avropa üçün də ciddi problemlər yaranan Suriya problemiñin siyasi həlli çox vacibdir və bununla bağlı təşkilatımız da ciddi dəstək nümayiş

destək olmalıdır və biz Assambleyanı buna çağırıraq", - deyə Q.Paşayeva qeyd edib.

Nümayəndə heyətinin üzvü bildirib ki, Suriyada yaşanan faciələrdən qaćmaq məcburiyyətində qalan insanlara etnik və dini mənsubiyyətindən asılı olmayaq dəstək göstərmək bütün üzv ölkələr üçün vacibdir. Amma onlardan hansısa çirkin siyasi oyunları üçün istifadə etmə doğru deyil və bu, beynəlxalq sənədlərdə də öz əksini tapır. Suriyadan qaćmaq məcburiyyətində qalan ermənilərin rəsmi İrəvan tərəfindən Ermənistəndə deyil, işğal edilmiş Azərbaycan torpaqlarında yerləşdirilməsinin ATƏT-in faktaraşdırıcı missiyasının çağırışlarına da zidd olduğunu diqqətə çatdırır və buna son qoymasının vacibliyini xüsusi vurgulamaq istəyirəm. Ermənistən dövləti onları Ermənistən bölgələrində deyil, məhz işğal etdikləri Azərbaycan torpaqlarında yerləşdirmək Dağılıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə böyük zərər vurur. Biz Ermənistəni bu çağırışlara əmel etməyə, Suriyadan köckün düşmüş insanların münaqişə bölgələrinə son verilməsinə çağırıraq".



Suriyadan gələn ermənilərin rəsmi İrəvan tərəfindən Ermənistən tərəfindən suriyada yerləşdirilməsi ATƏT-in faktaraşdırıcı missiyasının çağırışlarına ziddir və buna son qoymalıdır. Ermənistən dövləti suriyalı erməniləri işğal olunmuş Azərbaycan torpaqlarında yerləşdirmək Dağılıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə böyük zərər vurur. Assambleyamızda Avropa Şurasının Baş katibi, AŞPA-nın prezidenti münaqişənin sülh yolu ilə həlli prosesine zərər vurur, vəziyyətin daha da gərginləşdirilməsinə səbəb olan addımların dayandırılmasına dair defələrlə çağırışlar ediblər. Ermənistəni bu çağırışlara əmel etməyə, Suriyadan gələn ermənilərin münaqişə bölgələrinə köçürülməsinə son qoymağa çağırırıq. AŞPA belə addımlara

Azərbaycan Ordusu: ərazi bütövlüyünün bərpası və regional sabitlik uğrunda



Azərbaycan Ordusu: ərazi bütövlüyünün bərpası və regional sabitlik uğrunda

Siz buradəniz: [Əsas sahifə](#) » [SİYASƏT](#) »

[Qoşulu olduğu bölmələr](#)

- [global proseslər və trendlər](#) [Anıv](#)
- [siyaset](#) [Anıv](#)
- [iqtisadiyyat](#) [Anıv](#)
- [sivilizasiyalı dialog](#) [Anıv](#)
- [beynəlxalq təşkilatlar](#) [Anıv](#)
- [şəhərlər](#) [Anıv](#)
- [ekspertlər](#) [Anıv](#)
- [münəqşələr](#) [Anıv](#)

[Aktual](#)

Ərdoğan: "Türkiyə uzaqlaşdırıldıqda təqdirli ləyləşti tamamilə iflas ugrayacaq"

[Davamı...](#)

[Səfərlər](#)

[Diplomatik güşə](#)

Sudan-Azərbaycan İqt münasibatlarının inki Azərbaycan-Afrika münasibatlarının inki də əsas yarada bilər

[Davamı...](#)

[Müəllifin digər yazıları](#)

[Çap](#)

2142.

[Yazı aralığı](#) [Font ölçüsü](#)

Azərbaycan Ordusunun yaradılmasından 101 il ötür. Bu müddət ərzində dünyada çox şeylər dəyişib. 70 il Azərbaycan müstəqilliyindən uzaq düşüb. Ancaq XX əsrda ikinci dəfə azadlığına qovuşan Vətən Ordusunun da qayğısına qalmaqdadır. Ulu öndər Heydər Əliyevin ordu quruculuğu ilə bağlı yaratdığı strateji kurs öz bəhrəsini verir. 100 illik yubileyini möhtəşəm şəkildə dünyaya nümayiş etdirən Silahlı Qüvvələrimiz daim inkişaf edir. Prezident İlham Əliyev bu istiqamətdə səmərəli və real addımlar atmaqdadır. Bu gün Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasında yer alır. Bizə dost olmaq istəməyən dairələr ölkə rəhbərliyinə və Ordumuza qarşı təxribatçı informasiya fəaliyyətlərini genişləndirməyə çalışırlar. Bunun fonunda hər gün daha da güclənən Azərbaycan Ordusu ölkənin ərazi bütövlüyünü bərpa etməyə olan böyük əzmkarlılığı ilə daha da parlayır. Ümumiyətlə, Azərbaycan Ordusunun tarixi missiyasının geosiyasi aspektlərinin təhlili aktuallıq kəsb edir.

Möhtəşəm güc: Azərbaycan Ordusunun daimi inkişafı

Azərbaycana qarşı düşmənin informasiya savaşını daha da genişləndirdiyi haqqında məlumatlar yayılır. Onu müeyyən üsullarla həyata keçirməyə çalışırlar. Onların sənədində Azərbaycan Ordusu haqqında təxribatçı informasiyalarla yanaşı, müxtəlif yüksək vəzifəli şəxslər barədə həqiqətə uyğun olmayan məlumatların yudurulması da vardır. Hətta xüsusi təşkil edilmiş üsulla ermənilər azərbaycanlı adı ilə sosial şəbəkələrdə qeydiyyatdan keçir və informasiya savaşında iştirak edirlər.

Təbii ki, bütün bunlar gözlənilməz deyil və Azərbaycan tərəfinin iradəsini qətiyyən sindirə bilməz. Öksinə, Azərbaycan daha təkmil üsullarla və daha təmkinli qaydada bize dost olmayan dairələrin cavabını verir.

Üstəlik, hūcum taktikası ilə həqiqətləri çevik surətdə dünya ictimaiyyətinə çatdırır. Artıq deyə bilərik ki, N.Paşinyanın komandasının bəyan etdiyi Azərbaycana qarşı informasiya hūcumu taktikası tam iflasa uğrayıb.

Düşmənin yaymağa çalışıldığı hər bir yalan informasiya ifşa olunur və real vəziyyət ortaya qoyulur. Hemin kontekstde Azərbaycanın müdafiə qüdrətinə qarşı aparılan çirkin kampaniya da sabun köpüyü kimi dağılırlar. Prezident İlham Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseyde yenidənqurma və əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə tanışlıqdan sonra ifade edib: "Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bizim ordumu-

zun gücü, döyüş qabiliyyəti, peşəkarlığı artır. Bu gün ordumuz ən yüksək səviyyədədir".

Bu fikri konkret faktlar təsdiq edir. Beynəlxalq ekspertlər dəfələrlə fikir bildiriblər ki, Azərbaycan Ordusu bütün göstəricilərinə görə Cənubi Qafqazda ən güclü ordudur. Ayrıca, Ermənistən silahlı qüvvələrindən dəfələrlə qüdrətlidir. Məsələn, 2016-cı ilin məlumat Aprel döyüşlərində Azərbaycan Ordusunun kiçik bir hissəsi Ermənistən ordusunu darmadağın etdi. Erməni əsgərlər qaçmaqla xilas olmağa çalışırdılar. Ermənistən ordusunu tam məglubiyətdən Rusiya xilas etdi. Bunu indi rəsmi səviyyədə açıq deyirlər. Ermənilər yalvarıblar ki, Azərbaycanı dayanırsınlar.

Lakin hətta qısamüddəli döyüş belə göstərdi ki, Ermənistən ordusunu Azərbaycan Ordusundan dəfələrlə zəifdir. Həm təşkilati, həm silahlılanma, həm döyüş taktikası, strateji planlama kimi istiqamətlərdə erməni ordusu çox geride qalır. İndi Ermənistən rəsmiləri ordudakı xəyanətkarları, caniləri, silah alverçilərini, bacarıqsız zabitləri axtarmaqla məşğuldursa, Azərbaycan rəhbərliyi ordunu daha da gücləndirir. Bu siyasetin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bununla bağlı Prezident İlham Əliyev bəyan edib: "Ulu Öndərin misilsiz xidmətləri Azərbaycan xalqının qəlbində daim yaşayır. Biz onun işini davam etdiririk. Ordu quruculuğu prosesi uğurla, sürətlə gedir. Müasir səviyyədə işlər görülür, hərbi texnika alınır, döyüş qabiliyyəti artır. Bir sözə, bu gün Azərbaycan Ordusu öz gücünü göstərir

və göstərməlidir".

Konkret ifadə etsək, bu gün Azərbaycan Ordusunun davamlı olaraq inkişaf etdirilməsi dərin düşünlülmüş, müasir reallıqları və tələbatları tam nəzəre alaraq aparılan siyasetin birbaşa bəhəresidir. Şübə yoxdur ki, bu proses inkişaf etdiriləcək. Onun başlıca özəlliyi ondan ibarətdir ki, Azərbaycan Ordusunun inkişaf konsepsiyası bütövlükde Azərbaycanın inkişafı konsepsiyasının tərkib hissəsidir. Buna görədir ki, dövlət başçısı xüsusi vurgulayıb: "Azərbaycan bu gün bütün sahələrdə uğurla inkişaf edir. Əminəm ki, bu inkişaf dayanıqlı olacaq".

Ordu quruculuğu fəlsəfəsi: İki məqamın əhəmiyyəti

Burada digər mühüm məqam Azərbaycan rəhbərliyinin ordunun inkişafı ilə bağlı aydın məqsədinin olmasına dair. Ölək rəhbəri həmin kontekstdə vurğulayıb ki, Azərbaycanın imkanları artır, maddi vəziyyəti daha da yaxşılaşır, orduya lazım olan texnika, silah-sursat alınır, götərilir. Bütün bunlar konkret məqsəd daşıyır. İlham Əliyev həmin məqsədi aydın və ləkənədən ifadə edib: "Bir sözə, biz bütün bu işləri ona görə edirik ki, daha güclü orduya malik olaq və öz ərazi bütövlüyümüzü bərpa edək".

Azərbaycanda ordu quruculuğu fəlsəfəsinin regionun digər dövlətlərinin ordu quruculuğuna yanaşmasından başlıca fərqi bundan ibarətdir. Bu mühüm məqamı həm mütəxəssislər, həm də KİV orqanları daim vur-

ğulamalıdır. Dövlət başçısı konkret mövqə ortaya qoyub. Azərbaycan Ordusu kimlərə hücum etmək, başqasının torpağını zəbt etmək və ya ona diktə etmək üçün gücləndirilmir. Azərbaycan əsgərinin özə torpaqlarında gözü yoxdur. Onun bütün iradəsi, aqli, qabiliyyəti və peşəkarlığı Vətən torpağını qorumaq fəlsəfəsi üzərində formalasır. Azərbaycan Ordusu psixoloji cəhətdən məhz bu səbəbə görə yenilməzdır. Çünkü özünümüdafiə hər bir ölkənin təbii haqqıdır, bunun alternativi yoxdur. Ona görədir ki, erməni əsgəri Azərbaycan əsgərinin qətiyyəti, inadı, əzmkarlığı qarşısında tab gətirməyə rək qacağı.

Azərbaycan Ordusu üçün qarşıya qoyulmuş əsas hədəf de ayndır: ərazi bütövlüyünü bərpa etmək! Prezident İlham Əliyev bu məqamı dəfələrlə və açıq vurğulayıb. Dövlət başçısı deyib: "Biz müharibə şəraitində yaşayıraq. Müharibə hələ bitməyib və biz hər an hazır olmalıyıq ki, doğma torpaqlarımızı işgalçılardan azad edək. Əminəm ki, bu gün gələcək və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək".

Əlbəttə, qarşısına bu cür müqəddəs bir vəzifə qoyulmuş ordu daim inkişafda olmalı, onun sıraları daha da möhkəmlənməlidir. Bütün aspektlərdə Azərbaycan Ordusu davamlı olaraq güclənməlidir ki, ərazi bütövlüyünü bərpa etsin və bununla da regionda sülhün bərqərar olmasını təmin etsin. Məsələ ondan ibarətdir ki, Cənubi Qafqazın lider dövləti kimi Azərbaycan regional tehlükəsizliyin təminatçısıdır. Təcrübə göstərir ki, bu funksiyanı Azərbaycan Ordusu Türkiye Silihli Qüvvələri ilə birlikdə yerinə yetir bilir. Azərbaycan-Türkiyə hərbi təlimləri hər şədən önce məhz bu məqsədə xidmət edir.

Vurğulanan məqamlar Azərbaycan Ordusunun hərbi qüdretinin artırılması prosesinin həm ölkənin ərazi bütövlüyünü, həm də regional tehlükəsizliyi təmin etmə baxımdan çox vacib olduğunu təsdiqleyir. Azərbaycanın hər an herbi eməliyyatlara həzir olması məqamı bu özəlliklə sıx bağlıdır. Söhbət faktiki olaraq regionun bir dəha qeyri-müəyyənliyə, terror və separatizm ağıuşuna atılmasına imkan verməməkdən gedir. Azərbaycan Ordusunun missiyası yalnız dövlət sərhədləri daxilində emin-amanlığı təmin etməkle məhdudlaşdır. Hazırkıda onun bir beynəlxalq missiyası da vardır. O həm də məsuliyyətdir. Deməli, daim inkişafda və təkmilləşməkdə olmaq gərəkdir.

Aydındır ki, bu kimi məqamlar Azərbaycan Ordusu qarşısında Ermənistən silahlı qüvvələrinin dayana bilməyəcəyini sübut edir. Bununla belə, yaranmış indiki vəziyyət digər düşündürүү faktoru göz önəne getirir. Hələ də Ermənistən havadarları ona yardım etməklə bölgədə ədaletin yer tutmasına mane olurlar. Bu, daha tehlükəli bir mənzərədir. Deyək ki, havadarlar ermənilərden işgal etdikləri torpaqlardan çekilmələrini tələb etmək əvəzinə, Azərbaycana hərbi əməliyyat keçirməməyi məsləhət görürler. Bununla da təcavüzə dəstək verir, haqsızın yanında olurlar. Təessüf ki, həmsədrələrin hər üçü bu mövqedədir. Onlar sözə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, lakin onun reallaşması üçün heç bir ədalətli addım atmaq istəmirlər.

Lakin hər şeyin bir sonu olduğu kimi, bu ədalətsiz münasibətin də bir sonu olacaq. Və o zaman Azərbaycan Ordusunun qarşısında kimsənin dayanması mümkün olmayıcaq. Ölək rəhbərliyinin də əminliklə dediyi kimi, o gün mütləq gələcək!

29 iyun 2019-cu il

“Əli Kərimlinin hərəkətləri ittiham olunmalıdır”

“Artıq bir neçə gündür ki, AXCP sədri Əli Kərimli və partiyanın funksionerləri və fəalları ictimai asayı köbəd şəkildə pozan, qanunların tələblərinə riayət etməyən, polisə müqavimət göstərən və digər bu kimi qanunazidd əməllər törədən şəxslərə kəsilmiş cərimələrin ödənilməsinə guya yardım göstərmək məqsədilə “xeyriyyə marafonu” adı altında müxtəlif çağırışlar irəli sürürlər, kampaniya təşkil edirlər”. Bunu SIA-ya açıqlamasında “Bakı Xəbər” qəzetiňin baş redaktoru Aydın Quliyev deyib.



Baş redaktorun sözlərinə görə, AXCP sədri Əli Kərimlinin və ətrafının öz siyasi məqsədlərini həyatı keçirmək üçün xeyriyyəçilik adından istifadə etmələri qətiyyən yol verilməzdirdi: “Bu halda siyasetin de dəyərləri məhv olub gedir və aşilanır. Beləcə xeyriyyəçilik deyilən bir əməlindən çox dəyərlər prinsipləri aşılanıb ortadan çıxır. Ona görə de siyasi menafelərle, siyasi məqsədlərlə xeyriyyəçilik dəyərlərini bir-biri ilə əlaqələndirmək və xeyriyyəçilik adı altında siyasi məqsədlər həyata keçirmək cəhdini yolverilməzdirdi və bütün hallarda nifrətə layiqdir. Konkret halda isə AXCP sədri Əli Kə-

Ceyhun Rasimoğlu

“Görünür Əli Kərimli növbəti sifariş alıb”

Ümumiyyətlə, AXCP sədri Əli Kərimli və onun qaraguruh dəstəsinin hər zaman dövlət əleyhinə, ölkədə sabitliyi, stabililiyi pozmaq əleyhinə “xeyriyyə marafonu” adı altında kimi müxtəlif çağırışları, davranışları olub. Bu baxımdan deyərdim ki, bizim üçün burada təəccübü və qeyri-adi heç bir şey yoxdur”. Bunu SIA-ya açıqlamasında “Telegraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı deyib.



Media Qrupunun rəhbəriniň sözlərinə görə, Azərbaycanda radikal müxalifətin destruktiv fəaliyətinə artıq adət etmişik: “Hələ bir dəfə görməmişik ki, dövlət, xalq üçün lazımlı məsələlərdə radikal müxalifət mövcud həkimiyətə, xalqla birlik nümayiş etdirsin və eyni fikirde olduğunu göstərsin. Bu heç bir zaman (ister Aprel döyüşleri olsun və s.) olmayıb. Onlar yene de narazı idilər. Bu baxımdan, görünür, Əli Kərimli yenə də qərbədə, Avropana hər zaman sifariş alıdı qüvvələrdən, qruplardan növbəti sifariş də alıb. Təbii ki, dünyada Azərbaycanı və onun uğurlarını güzgötürməyən qüvvələr var. Radikal müxalifət də onların buradakı “qeyrətçiləri” rolunda, sifarişlərinin icraçısı rolunda çıxış edirlər. Yenə heç bir haqla ölkədə sabitlik olduğu bir şe-

Ceyhun Rasimoğlu

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklerin həcmi açıqlanıb



2019-cu ilin yanvar-aprel aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklerin həcmi 16 milyon 861,4 min ton, yük dövriyyəsi isə 3 milyard 603,6 milyon ton-kilometr olub. Dövlət Statistika Komitəsindən AZORTAC-a bildirilib ki, yüklerin 10 milyon 834,8 min tonu və ya 64,3 faizi avtomobil nəqliyyatı, 4 milyon 275,1 min tonu və ya 25,2 faizi dəmir yolu nəqliyyatı, 1 milyon 769,5 min tonu və ya 10,5 faizi dəniz nəqliyyatı ilə daşınır. Dəhliz vasitəsilə daşınmış yüklerin 16,7 faizini və ya 2 milyon 809,1 min tonunu tranzit yükler təşkil edib.

Fondun Müşahidə Şurası 25 ictimai-siyasi qəzetə maliyyə yardımını ayırib



İyunun 28-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fondu Müşahidə Şurasının növbəti iclası keçirilib. Şuranın sədri Həsən Həsənov iclası giriş sözü ilə açaraq bildirib ki, gündəlikdə Fondu 2019-cu ilin II yarısı üzrə KIV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan etdiyi müsabiqəyə təqdim edilmiş sənədlərin müzakirəsi məsələsi dayanır.

Məsələ ilə bağlı məlumat verən icraçı direktor Vüqar Səfərli bildirib ki, 2019-cu ilin ikinci yarısı üzrə KIV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş müsabiqə iyunun 4-dən 27-dək davam edib. “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkışafına dövlət dəstəyi Konsepsiyası”na əsasən 19 istiqamət üzrə keçirilmiş maliyyə yardımını müsabiqəsine 26 ictimai-siyasi qəzetdən sənəd təqdim edilib.

V.Səfərli həmçinin, bildirib ki, müsabiqəyə sənəd təqdim edən 25 ictimai-siyasi qəzet indiyə qədər də maliyyə yardımını müsabiqələrində iştirak edib və Fondu tərəfindən maliyyələşdirilib. Müsabiqədə yeni iştirak edən “Nedelya” qəzetinin sənədlərində çatışmazlıqlar olduğundan, qəzetə maliyyə yardımının ayrılması məqsədəyən hesab edilmir.

İcraçı direktor həmçinin bildirib ki, 2019-cu ilin II rübündə olduğu kimi, ictimai-siyasi qəzetlərin 3 kateqoriyaya (gündəlik, günsarı və həftəlik) bölgünmesini və maliyyələşdirilməsini təklif edilir.

Sonra Müşahidə Şurasının üzvləri yayım və tirajla bağlı təqdim edilmiş sənədlər əsasında geniş müzakirələr aparıblar. Müzakirələr nəticəsində ictimai-siyasi qəzetlərin təklif olunan 3 kateqoriya üzrə maliyyələşdirilməsi məqsədəyən sayılıb.

Müşahidə Şurasının üzvləri bu yanaşmanı qəzetlərin mənafeyinə tamamilə cavab verən optimal yanaşma kimi dəyərləndiriblər. Şuranın sədri Həsən Həsənov, sədr müavini İlqar Hüseynov, üzvlərdən - Bəhrəz Quliyev, Əvəz Rüstəmov və Ayaz Mirzəyev Fondu maliyyə yardımının ictimai-siyasi qəzetlərin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması baxımdan əhəmiyyətini qeyd ediblər.

Müzakirələrin sonunda sənədləri tələb olunan şərtlərə cavab verən 25 ictimai-siyasi (gündəlik, günsarı və həftəlik) qəzeti maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edi-

lib (Siyahi aşağıdakı cədvəldə təqdim olunur).

2019-cu ilin II yarısı üzrə maliyyə yardımını ayrılmış ictimai-siyasi qəzetlərin siyahısı I kateqoriya - Gündəlik (həftədə 5 dəfə dən az olmayaraq çap olunan)

ictimai-siyasi qəzetlər

№ Qəzeti adı Ayrılmış aylıq vəsait (mənatla)

1. “Bakı-Xəbər” qəzeti 20000
2. “Kaspi” qəzeti 20000
3. “Yeni Müsavat” qəzeti 20000
4. “Səs” qəzeti 20000
5. “Yeni Azərbaycan” qəzeti 20000
6. “Mövqe” qəzeti 20000
7. “Kaspı” qəzeti 20000

II kateqoriya - Günsarı (həftədə 3 dəfə dən az olmayaraq çap olunan) ictimai-siyasi qəzetlər

№ Qəzeti adı Ayrılmış aylıq vəsait (mənatla)

1. “Həfte içi” qəzeti 10000
2. “Novoye Vremya” qəzeti 10000
3. “Azernews” qəzeti 10000
4. “525-ci qəzet” 10000
5. “Xalq Cəbhəsi” qəzeti 10000
6. “Paralel” qəzeti 10000
7. “Hüriyyət” 10000
8. “Olaylar” qəzeti 10000

III kateqoriya - Həftəlik ictimai-siyasi qəzetlər

№ Qəzeti adı Ayrılmış aylıq vəsait (mənatla)

1. “Oxu məni” qəzeti 5000
2. “Unikal” qəzeti 5000
3. “Hərbi And” qəzeti 5000
4. “Türküstan” qəzeti 5000
5. “The Business Times” qəzeti 5000

Bizim yegane istəyimiz torpaqlarımızın işğaldan azad olunması və insanların öz yurdularına qayıtmasıdır

- Elman müəllim, Ermənistən-Azərbaycan Dağılıq Qarabağ münaqişəsinin diplomatik yolla həlli prosesinin hazırlı durumu haqqında nə deyə bilərsiniz?

Azərbaycan öz xarici siyasetini, ikitərəfli və çoxtərəfli əlaqələrini səfər beynəlxalq hüquq normaları, milli maraqları əsasında davam etdirir. Bunun nəticəsidir ki, Azərbaycanın beynəlxalq əlaqələri daha da genişlənib, ölkəməzin tərəfdəşlarının sayı artıb. Azərbaycan Dağılıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yeni ölkəməzin ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində qətiyyətli mövqeyini, principial siyasetini davam etdirir.

Son zamanlar beynəlxalq ictimaiyyət tərefindən Dağılıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bəyənatların səsləndirilməsi, bu istiqamətdə mühüm sənədlərin qəbul olunması Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsini ifadə edir. Ermənistən tərefinin beynəlxalq hüquq normalarına zidd olan iddiaları isə heç bir netice vermir, dünya ictimaiyyəti bu cür iddiaları qəbul etmir. Bütün hallarda Azərbaycanın ərazi bütövlüyü və suverenliyi müzakirə mövzusu deyil. Azərbaycanın mövqeyi qəti və birmənalıdır. Bu gün hərtərəfli inkişafımızda isə etdiyimiz uğurlarla yanaşı, infor-



**Milli Məclisin deputati
Elman Məmmədovun
yap.org.az-a müsahibəsi**

məsiyi müstəvisində də aktivliyimiz müsbət mənada nəzəre çarpır. Bu, bizim informasiya məkanında əldə etdiyimiz uğurların və ölkə rəhbərinin düzgün, uğurlu siyasetinin nəticəsində mümkün olub.

- Bir neçə gün öncə ATƏT-in Minsk qrupu həmsədrlerinin iştiraki ilə Vaşinqtonda Azərbaycan və Ermənistən xarici işlər nazirlərinin görüşü keçirildi. Size, görüşdən hansı nəticə gözləmək olarmış?

Azərbaycan və Ermənistən xarici işlər nazirlərinin Vaşington görüşündən elə də ciddi açıqlamalar olmadı. Həmişəki kimi bu görüşdə də ümumi detallara toxu-

nuldu. Bildirildi ki, tərəflərin mövqeləri arasında ciddi fərq mövcudluğ var və bu qalmaqdə da davam edir. Orada ABŞ tərəfindən maraqlı və təəccübü açıqlama idi ki, görüş çox məhsuldar keçdi. Yəni bunu nə bizim, nə də erməni tərefinin XİN rəhbəri demədi. Axi bu görüşün məhsuldar keçdiyini nə ilə izah etmək olar? Cənubi ortaçıda heç bir nəticə yoxdur. Sadəcə olaraq, görüşdə tərəflər öz mövqeyini ortaya qoydu.

Azərbaycan tərefinin birmənali olaraq mövqeyi budur ki, ərazilərimiz işğaldan azad olunmalıdır, ərazi bütövlüyüümüz təmin olunmalıdır ve məcburi köçkünlərimiz, qaçqınlarımız öz doğma yurdularına qayitmalıdır. Ermənilərin isə mövqeyi bundan ibarətdir ki, heç bir ərazini işğaldan azad etmək fikrində deyillər. Belə olan təqdirdə, burada hansı məhsuldarlıqdan söhbət gedə bilər? Əgər bu görüşlər elə-bələ davam edəcəksə hesab edirəm ki, bunun bi-zə heç bir xeyri yoxdur. O xeyri yalnız düşmən görür. Cənubi düşmən ərazilərimizi işğal edib və orada oturub.

Hətta Vaşinqton görüşündə bir fikirdə səsləndi ki, biz cəbhə bölgəsinin temas xəttində gərginliyin azadılmasını alqışlayırıq, onun tərəfdarıq və xalqları sülhə hazırlamaq istiqamətində iş aparırıq. Bu fikirlərin ikisi də ermənin xeyrinədir. Cənubi bu gün işğalçı bizim ərazimizdə oturub. Diger tərəfdən isə axı mən necə sülhə həzır olmalıyam ki, mən soyqırıma

məruz qalmışam və ərazilərim işğal altındadır. Təbii ki, ermənilər əxalqların sülhə hazırlanmasına razıdır. Cənubi düşmən döyüş tapşırığını yerine yetirmek, ölkəni istənilən hücumdan müdafiə etmək qüdretinə malikdir. Beynəlxalq hərbi tədqiqat mərkəzərinin rəyinə görə, Azərbaycan Ordusu regionun en hazırlıq və müasir hərbi strukturu sayılır.

- İyunun 26-da Azərbaycan Silahlı Qüvvələri Günnü qeyd olundu. Ordumuzun döyüş hazırlığını necə dəyərləndirirsınız?

Azərbaycanda ordu quruculuğu istiqamətində ardıcıl və məqsədönlü tədbirlər həyata keçirilir. İnkaredilməz reallığıdır ki, milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsinə təşkil edən hərbi təhlükəsizliyin möhkəmləndirilməsi milli ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən xeyli dərəcədə asılıdır. Son illər ərzində bu sahəde həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda çox sürelə və yüksək səviyyədə aparılan ordu quruculuğu işi artıq öz bəhəsini verib. Bunun qanunauyğun nəticəsi kimi, Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib.

Hazırda Azərbaycan Ordusu döyüñün ən güclü orduları sırasındadır. Yəni ölkəmiz güclü orduya, təkmilləşmiş hərbi sistemə və

inkışaf etmiş müdafiə sənayesinə malikdir. Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerine yetirmek, ölkəni istənilən hücumdan müdafiə etmək qüdretinə malikdir. Beynəlxalq hərbi tədqiqat mərkəzərinin rəyinə görə, Azərbaycan Ordusu regionun en hazırlıq və müasir hərbi strukturu sayılır.

O da qeyd edilməlidir ki, ötən müddət ərzində hərbi hissələrin komplektləşdirilmə faizi və keyfiyyəti yüksək səviyyədə olub, əsas komanda-qərargah vəzifələrinin peşəkar, ali hərbi təhsili olan, mənəvi, fiziki və psixoloji cəhətdən hazırlıqlı, döyüş təcrübəsi toplamış zabitlərle komplektləşdirilməsi ardıcıl şəkildə həyata keçirilib. Bunlarla yanaşı, aviasiyada hava hücumundan müdafiə üzrə yeni texnikaların alınması, mövcud texnikanın modernləşdirilməsi nəticəsində hissə və bölmələrin müxtəlif hava şəraitində döyüş fəaliyyəti imkanları artırılıb. Eyni zamanda, Hərbi Dəniz Qüvvələrinin döyüş potensialının gücləndirilməsi istiqamətində də məqsəd-yönlü işlər görülməkdədir.


Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin xüsusi diqqəti sayesində Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, maddi-texniki bazasının, silah-sursat arsenalinin müasirləşdirilməsi istiqamətində çox mühüm və tarixi işlər görürlər. Şübhəsiz ki, güclü ordumuz işğal olunmuş torpaqlarımızı azad etmək iqtidarındadır.

AŞPA Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı bəyanat yaydı

AŞPA-nın yay sessiyası çərçivəsində qurumdaqı nümayəndə heyətimiz Ermənistən tərefindən girov götürülmüş azərbaycanlı mülki şəxslərlə bağlı məsələyə həsr edilən "İki azərbaycanlı mülki şəxsin humanitar məsəlesi: Dilqəm Əsgərov və Şahbaz Quliyev" adlı tədbir keçirilib. Tədbirde azərbaycanlı girovların acınacaqlı vəziyyətdə saxlanılması, həyatlarının təhlükədə olması, səhhətlərinin ağır olması ilə bağlı məlumatlar verilib. Bütün bunları nəzəre alaraq, tədbir iştirakçıları bu iki azərbaycanlı girovun azad edilməsi məqsədilə Avropa Şurasının Baş katibinə, Avropa Şurası Parlament Assambleyasına və qurumun İnsan Hüquqları üzrə Müvəkkilinə bəyanat ünvanlayıblar. Bəyanat avropalı parlamentarilər tərefində imzalanıb və ünvanlandığı şəxslərə çatdırılıb.

Bəyanat qurumun internet sehifəsində yayılıb. Bəyanatda azərbaycanlıların hansı şəraitdə girov götürüldüklli diqqətə çatdırılaraq onların azad edilməsi üçün çağırışlar edilir.

Bəyanatda deyilir: "2019-cu il iyunun 11-de Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu yaxınlığında qohumlarının qəbirlərini ziyaret edərkən girov götürül-



məsinin beş ili tamam olacaq. Onlar Ermənistən-Azərbaycan Dağılıq Qarabağ münaqişəsi nəticəsində doğma torpaqlarından zorla didərgin salılmış yüz minlərlə azərbaycanlı icmasını təmsil edirlər. Bu günde qədər onların azad edilməsi ilə bağlı bütün çağırışların rədd edilməsindən dərin narahatlıq duyurur. Bildiririk ki, 2015-ci ilde onlarla bağlı İnsan Hüquqları üzrə Avropa Məhəkəməsinə müraciət edilib. Cari il iyunun 25-de AŞPA-da bu qurumdaqı Azərbaycan nümayəndə heyətinin təşkil etdiyi tədbir zamanı bir daha xatırladıldı ki, Əsgərov və Quliyev həyatlari

üçün təhlükəli və ümidsiz vəziyyətdədirler və bu vəziyyətə son qoyulması məqsədilə beynəlxalq ictimaiyyət onlara dair humanitar məsələ ilə bağlı qəti reaksiya göstərməlidir. Buna görə də təcili olaraq Avropa Şurasının Baş katibini, AŞPA-nı və qurumun İnsan Hüquqları üzrə Müvəkkilini bu iki azərbaycanlı girovun pozulmuş hüquqlarını bərpa etmək üçün dərhal və qeyd-sərətsiz azad edilmələrini təmin etməyə çağırırıq. İnsan Hüquqları üzrə Avropa Məhəkəməsinin onların azad edilməsi ilə bağlı qərarını səbirsizliklə gözləyirik".

Baş prokuror Astara rayonunda vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin döyüñün qurumları tərefində insanlara layıqli xidmet göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları prokurorluq organları tərefindən daim diqqətdə saxlanılır, vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür. Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilər ki, iyunun 28-de Baş prokuror Zakir Qaralov Astara Rayon Prokurorluğunun inzibati binasında Astara, Lerik və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edib. Qəbuldan evvel Baş prokuror Zakir Qaralov və Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzenfer Ağayev xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsinə ziyarət edib, öününe gül dəstələri düzərək eziż xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Baş prokuror Zakir Qaralov bölgədə yaşayan 19 vətəndaşın müraciətini dinləyərək, qaldırılan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini təpib. Digər müraciətlər isə araşdırılması üçün nəzarətə götürülüb. Bölge sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmışından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.



Besinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyası keçirilib

İyunun 28-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyası keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilib.

1. 2019-cu ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları

2. Naxçıvan Muxtar Respublikasının 2018-ci il dövlət bütçəsinin icrasının təsdiq edilməsi

Gündəlikdə duran birinci məsələ ilə bağlı çıxış edən Naxçıvan Muxtar Respublikası Baş Nazirinin birinci müavini Elşad Əliyev deyib ki, görülmüş tədbirlərin nəticəsində muxtar respublikada aqrar sahənin inkişafı təmin edilib, 2019-cu ildə 27 min 231 hektar sahədə yazılıq əkin keçirilib, cari ilin mehsulu üçün 33 min 308 hektar sahədə taxil əkilib. Hazırda muxtar respublikada taxıl biçini davam etdirilir. Bu il tədarük məntəqələri məhsul istehsalçılarından bugandan hər kilogramını 35, arpanın hər kilogramını 30, qarğıdalının isə hər kilogramını 40 qəpikdən qəbul edir. Muxtar respublikada tütünçülüyün de inkişafına diqqət artırılıb, 50,5 hektar sahədə tütün əkilib, 317,2 hektar sahədə meşəsalma, meşəberpa və toxumla əkin aparılıb. 2019-cu ilin ötən dövründə kənd təsərrüfatının inkişafı ilə bağlı banklar tərəfindən 4 milyon 789 min 600 manat kredit verilib, məhsul istehsalçıları 7079 ton mineral gübərə ilə təmin olunub. Həyata keçirilən tədbirlər nəticəsində muxtar respublikada 133 milyon 73 min manat həcmində kənd təsərrüfatı məhsulu istehsal edilib, ötən ilin müvafiq dövrü ilə müqayisədə et istehsalı 1,2, süd istehsalı 1,5, yun istehsalı 1,6, yumurta istehsalı 1,3 faiz artıb. Kənd təsərrüfatının dinamik inkişafı ixracın həcmində də müsbət təsir göstərib, nəticədə bu ilin 6 ayında muxtar respublika üzrə 40 milyon 359 min Amerika Birleşmiş Ştatları dolları dəyərində kənd təsərrüfatı məhsulları ixrac olunub.

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov çıxış edərək deyib ki, 2019-cu ilin ötən dövründə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xətti ilə 64 milyon 357 min manat həcmində inşaat işləri yeriňe yetirilib ki, bunun da 60 milyon 751 min manatını və ya 94,4 faizini tikinti-quraşdırma işləri təşkil edib. Bəhs olunan dövrde Şərur rayonunun Kərimbəyli, Ordubad rayonunun Dəste kəndlərində tam orta məktəb binaları, Naxçıvan şəhərində uşaq bağçası



“Muxtar respublikanın davamlı və tarazlı inkişafı sosial-iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsini zəruri edir”

və Naxçıvan Dövlət Universitetinin Tibb Fakültəsi üçün tədris kompleksi istifadəyə verilib. Şərur Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmiri və Şərur Rayon Uşaq Xəstəxanasının yenidən qurulması, Kərimbəyli kəndində və Ordubad rayonunun Dəste kəndində həkim ambulatoriyalarının tikintisi başa çatdırılıb. Həmçinin bu dövrde Şahbuz Rayon Mədəniyyət Sarayı istifadəyə verilib. Hazırda Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin, eləcə də 6 tam orta məktəb binasının və 1 musiqi məktəbinin tikintisi, 3 məktəb binasının isə yenidən qurulması davam etdirilir. Həmçinin muxtar respublikada 4 həkim ambulatoriyası, 10 xidmət və 11 kənd mərkəzi tikilir.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Vaqif Rəsulov deyib ki, 2019-cu ilin 6 ayında sosial-iqtisadi həyatın bütün sahələri üzrə inkişaf istiqamətləri qorunub saxlanılıb, müsbət irəliyişlərə nail olunub. Bu dövrə iqtisadi inkişafın əsas göstəricisi olan ümumi daxili məhsul istehsalı ötən ilin müvafiq dövrüne nisbətən 1,4 faiz artaraq 1 milyard 278 mil-

yon 115 min manat olub. Ümumi daxili məhsulun 57,5 faizi və ya 734 milyon 701 min manatı istehsalın payına düşüb. Hesabat dövründə bir il öncəye nisbətən sənaye məhsulu 1,4 faiz, əsas kapitala yönəldilən vəsaitlər 1,2 faiz, kənd təsərrüfatı məhsulu 2,8 faiz, informasiya və rabitə xidmətləri 3,9 faiz, bir işçiye hesablanmış orta aylıq əmək-haqqı isə 4,6 faiz artıb. Hesabat dövründə bütün maliyyə mənbələri hesabına əsas kapitala 554 milyon 460 min manat vəsait yönəldilib ki, bu da bir il öncəki göstəricidən 1,2 faiz çoxdur. Bu dövrə muxtar respublikada tikinti və yenidən qurmadan sonra, ümumilikdə, 67 obyekt istifadəyə verilib. 157 obyektin tikintisi və ya yenidən qurulması isə davam etdirilir. Bu ilin birinci yarısında muxtar respublikada 1173 yeni iş yeri açılıb ki, bunun da 99 faizi daimi iş yerləridir. Muxtar respublikada 219 milyon 443 min Amerika Birleşmiş Ştatları dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb. İxracın həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə artaraq 191 milyon 612 min Amerika Birleşmiş Ştatları dolları təşkil edib, 164 milyon Amerika Birleşmiş Ştatları

dollarına yaxın məbləğdə müsbət saldo yaranıb. Bu dövrde muxtar respublikada əhalinin sayı artaraq 457 min nəfərdən çox olub. Yeni doğulanlarla yanaşı, müsbət miqrasiya saldosu da əhali artımına imkan yaratıb. Həmçinin ilin birinci yarısında muxtar respublikaya 196 min 474 turist gelib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vəsif Talıbov 2019-cu ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları barədə məruzə edib:

Hörmətli deputatlar və sessiya iştirakçıları!

Bu il ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin 50 il tamam olur. Dahi şəxsiyyətin ölkəmizə birinci rəhbərliyi dövründə mühüm işlər görülmüş, 1969-cu ilin 14 iyulu Azərbaycanın inkişaf və tərəqqi tarixinə çevrilmişdir. “Menim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır”, - deyən Ulu Öndər ölkəmizə ikinci rəhbərliyi dövründə isə Azərbaycan dövlətçiliyinin siyasi-ideoloji esaslarını və milli inkişaf konsepsiyasını ya-

Besinci Çağırış Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin onuncu sessiyası keçirilib



ratmış, xalqımız Milli Qurtuluşa nail olmuş, dövlətçiliyimiz və müstəqilliyimiz qorunub saxlanılmışdır.

Əsası Ümummilli Liderimiz tərəfindən qoyulmuş inkişaf strategiyası bu gün Azərbaycanda və Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. "Aile təsərrüfatları ili" olan 2019-cu ilin birinci yarısında da muxtar respublikada daxili imkanlardan səmərəli istifade olunmuş, inkişaf təmin edilmiş, yeni istehsal və xidmət sahələri yaradılmış, iş yerləri açılmışdır. Bu dövrde Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyi qeyd edilmiş, dövlət proqramlarının uğurlu icrası, mövcud potensialdan səmərəli istifade iqtisadiyyatı şaxələndirmiş, bütün parametrlər üzrə iqtisadi sabitliyə və davamlı inkişafa nail olunmuşdur.

Hörmətli sessiya iştirakçıları!

Muxtar respublikanın davamlı və tarazlı inkişafı sosial-iqtisadi islahatların əhatə dairəsinin genişləndirilmesini zəruri edir. 2019-cu ilin ikinci yarısında da Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının əsas istiqamətləri üzrə islahatlar davam etdirilməli, makroiqtisadi sabitlik qorunub saxlanılmalıdır. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarında işə tələbkarlıq artırılmalı, nizam-intizama əməl edilməli, qarşıya qoyulmuş vəzifələr vaxtında icra olunmalıdır. Maliyyə Nazirliyi bündə vəsaitlərinin qanuna uyğun və səmərəli istifadəsinə nəzarəti daha da gücləndirməli, etibarlı maliyyə nəzarəti sistemi formalaşdırılmalıdır. Dövlət büdcəsinin proqnoz göstəricilərinin icrası təmin edilməli, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi tərəfindən bütün tədiyyə növləri üzrə vergi və rüsumlar vaxtında ödənilməlidir.

Muxtar respublikada nağdsız ödənişlərin əhatə dairəsinin və həcmiin artırılması

məqsədilə Vergilər Nazirliyi Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası idarəesi ilə birgə keçirilen tədbirlərin davamlılığına nail olmalıdır. Həmçinin muxtar respublika əhalisinin maliyyə resurslarına çıxış imkanları bank və digər kredit təşkilatları tərəfindən təmin edilməli, verilmiş kreditlərin təyinatı üzrə istifadəsinə və vaxtında qaytarmasına diqqət artırılmalıdır.

Müasir dövrde aile təsərrüfatları özünü-məşğullüğün təmin olunmasına və iqtisadi inkişafə mühüm töhfə verir. 2019-cu ilin muxtar respublikada "Aile təsərrüfatları ili" elan edilməsi qarşıya mühüm vəzifələr qoyur. Ona görə də İqtisadiyyat və Kənd Təsərrüfatı nazirlikləri yerli icra orqanları ilə birlikdə aile təsərrüfatlarının inkişafı ilə bağlı yeni təkliflər hazırlanmalı, qabaqcıl aile təsərrüfatlarının təcrübələri yayılmalı, aile təsərrüfatlarında istehsal olunmuş məhsulların satışına və ixracına köməklik göstərilməli, kreditlər verilməlidir.

Xarici ölkələrlə ticarət əlaqələrinin genişləndirilməsi iqtisadi inkişafın əsas hədəfidir. Xüsusilə idxlən həcmiin azaldılması və ixrac potensialının gücləndirilmesi mühüm əhəmiyyət daşıyır. İqtisadiyyat Nazirliyi muxtar respublikada xarici ticarət dövriyyəsinin artan dinamikasını davam etdirilməli, yerli xammala əsaslanan istehsal müəssisələri yaradılmalı, yeni investisiyaların cəlbİ və təsviqi istiqamətində tədbirlər görülməlidir. İqtisadiyyatın dayanıqlı inkişafının təmin edilməsi üçün biznes mühiti daha da yaxşılaşdırılmalı, sahibkarlıq subyektlərinə hərtərəfli köməklik göstərilməli, istehsalın həcmi artırılmalı, daxili bazar qorunmalı, istehlak qiymətlərinə nəzarət olunmalı və sənii qiymət artımına yol verilməmelidir.

Iqtisadiyyat Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi

birlikdə aile təsərrüfatlarında istehsal edilən məhsulların növ və çeşidlərinin artırılması istiqamətində işləri davam etdirməli, yerli istehsal və idxlən məhsullarının standartlara uyğunluğuna ciddi nəzarət olunmalı, rəqabətqabiliyyətli məhsul istehsal edilməlidir.

Aqrar sektorda həyata keçirilən ardıcıl islahatların neticəsidir ki, bu ilin məhsulu üçün muxtar respublikada 62 min hektardan artıq sahədə əkin aparılmışdır. Kənd Təsərrüfatı Nazirliyi, şəhər və rayon icra hakimiyyətləri aidiyəti orqanlarla birlikdə taxıl biçininin vaxtında və itkisiz başa çatdırılması üçün bütün qüvvələr səfərər etməli, tələbatdan artıq istehsal olunmuş kənd təsərrüfatı məhsullarının qəbulu və satışını, şəhər və rayon mərkəzlərində yarmarkaların keçirilməsini davam etdirilməli, mütərəqqi əkin metodlarından istifadə və məhsuldarlığın artırılması sahəsində elmi-təcrübə tədbirlər görüləmeli, torpaq mülkiyyətçiləri yüksək reproduksiyali toxumlarla təmin olunmalıdır.

Kənd Təsərrüfatı Nazirliyi, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi, şəhər və rayon icra hakimiyyətləri əkinəyərarlı torpaqların təyinatı üzrə səmərəli istifadə olunmasına nəzarəti gücləndirməli, torpaqların elektron uçotu və xəritələşdirilməsi işi vaxtında başa çatdırılmalıdır.

Dövlət Baş Sığorta Agentliyi muxtar respublikada sığorta işini təkmilləşdirməli, könüllü sığortanın tətbiqini və seyyar xidmətin əhatə dairəsini genişləndirməli, insanlar maarifləndirilməli, sığorta bazarında aqrar sektorun xüsusi çəkisi artırılmalıdır.

Mütərəqqi suvarma sistemlərinin tikilib istifadəyə verilməsi, anbarlarda kifayət qədər su ehtiyatının yaradılması əkin sahələrinin su təminatını yaxşılaşdırılmışdır. Döv-

let Meliorasiya və Su Təsərrüfatı Komitəsi şəhər və rayon icra hakimiyyətləri ilə birlikdə suvarma mövsümünün mütəşəkkil keçirilməsinə nail olmalı, suvarma suyunun bölgüsünə və ondan qənaətlə istifadəyə nəzarət olunmalı, torpaqların şoranalmasına və eroziyasının qarşısı alınmalı, qapalı suvarma şəbəkələrinin qurulması davam etdirilməlidir.

Dövlət Statistika Komitəsi mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə əlaqələri gücləndirməli, muxtar respublikanın sosial-iqtisadi inkişafi ilə bağlı hazırlanın aylıq və rüblük hesabatların təhlilli, obyektiv və müqayisəli işlənməsine nail olmalı, həmin məlumatlar mətbuatda dərc edilərək ictimaiyyətədirilməlidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi isti yay günlərində yaşıllıqların və meşə fondlarının mühafizəsinə diqqəti artırmalı, ekoloji tarazlığın qorunması ilə bağlı yoxlama-reydlər, monitoringlər və məarifləndirici görüşlər davam etdirilməlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Naxçıvan Yaşıllaşdırma Xidməti ilə birlikdə yerli şəraite uyğun ağac və bitki sortlarının yetişdirilməsində yeni yaradılmış "İqlim otağı"nın və tingçilik təsərrüfatlarının imkanlarından geniş istifadə etməli, sifarişlər qəbul olunmalı və tələbat yerli istehsal hesabına ödənilməlidir.

Dövlət Baytarlıq Xidməti heyvandarlığında epizootik vəziyyəti nəzarətdə saxlamalı, peyvəndləmə tədbirləri vaxtında aparılmalı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasını və süni mayalandırma tədbirlərini diqqətdə saxlamalı, kənd təsərrüfatı aptekləri tələbata uyğun dərman preparatları ilə təmin edilməlidir.

"Naxçıvan Aqrolizing" Açıq Səhmdar Cəmiyyəti tələbata uyğun müasir texnika və texnoloji avadanlıqların, suvarma sistemlərinin və arıcılıq ləvazimatlarının, eləcə də gübərlərin alınıb getirilməsini və linq yolu ilə satışını davam etdirməlidir.

Muxtar respublikada tikinti və abadlaşdırma işlərinin həcmi ilə ələr artı, aparılan quruculuq işlərində yerli materiallardan istifadəyə üstünlük verilir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilin ikinci yarısında da ayrılmış vəsaitdən səmərəli və düzgün istifadə etməli, həyata keçirilən tikinti işlərinin keyfiyyətini, bündə vəsaiti hesabına tikinti məhsullarının alış zəmanı qiymətlərin orta bazar qiymətlərinə uyğunluğunu nəzarətdə saxlamalı, bu istiqamətə aidiyəti təşkilatlarla qarşılıqlı əlaqədə işləməlidir. Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə, yaşayış məntəqələrinin qazlaşdırılması enerji təhlükəsizliyini təmin etmiş, dayanıqlı elektrik enerjisi və təbii qaz verilişine nail olunmuşdur. Dövlət Energetika Xidməti və "Naxçıvanqaz" İstehsalat Birliyi elektrik enerjisi və təbii qazın keyfiyyətlə ötürülməsini diqqətdə saxlamalı, bu zaman enerji itkisine yol verilməməli, istismar olunan avadanlıqlara mövsümə uyğun texniki qulug göstəriləməlidir.

Beşinci Çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyası keçirilib

Əvvəli-Səh-9

Muxtar respublikada yol infrastrukturunun müasirləşdirilməsi və nəqliyyat xidmətinin günün tələbləri səviyyəsində qurulması istiqamətində tədbirlər bu il də davam etdirilir, magistral və kənd yolları yenidən qurulur, sərnişindəşmanın keyfiyyəti artırılır. Avtomobil Yolları Dövlət Agentliyi yol tikintisində keyfiyyətə xüsusi diqqət yetirməli, Dövlət Nəqliyyat Xidmeti tərefindən ictimai nəqliyyatda xidmətin səviyyəsi yüksəldilməli, nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət olunmalıdır.

Rabite və Yeni Texnologiyalar Nazirliyi yeni texnologiyaların tətbiqini diqqətdə saxlamalı, göstərilən xidmətlərin keyfiyyəti yüksəldilməli, maddi-texniki baza gücləndirilməli, ixtisaslı kadrlar hazırlığı davam etdirilməlidir.

Muxtar respublikanın inkişafında təhsil quruculuğu əsas yer tutur. Təhsil Nazirliyi yaradılan şəraitdən istifadə edərək tədrisin keyfiyyətini yüksəltməli, bu zaman yeni texnologiyalardan səmərəli istifadə edilməli, müəllim hazırlığı ilə bağlı innovativ təklif və layihələr dəstəklənməli, ali məktəblərin professor-müəllim heyeti ilə birgə derslik və dərs vəsaitlərinin müzakirəsi aparılmalı, gənclərin təhsili ilə yanaşı, onların peşə sahələrinə yönəndirilməsinə də diqqət artırılmalıdır.

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Böləmisi elmi nailiyyətlərin iqtisadiyyatda tətbiqinə nail olmalı, elmi tədqiqatlar davam etdirilməli və beynəlxalq əməkdaşlıq genişləndirilməlidir.

Muxtar respublikada fealiyyət göstərən ali təhsil müəssisələri ixtisaslı kadrların hazırlanmasına, gənclərin innovativ startap layihələrinə, elmi-tədqiqat işlərinə cəlb edilməsinə diqqəti artırmalı, təcrübə dərsler həmi təşkilatlarda keçirilməlidir.

Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunmasına və səhiyyə maarifinə diqqəti artırmalı, həkim hazırlığı və tibbi təhsilin səviyyəsi yüksəldilməlidir. Səhiyyə müəssisələrində quraşdırılan müasir tibbi avadanlıqlardan səmərəli istifadə olunmalı, həkim və tibb işçiləri mütemadi kurslara göndərilməlidir.

Mədəniyyət Nazirliyi muzeylərin, mədəniyyət abidələrinin, mədəni ərisin qorunmasına və təbliğinə yönəlmüş tədbirləri davam etdirməli, təbeliyində olan müəssisələrinin fealiyyətini günün tələbləri səviyyəsində qurmalıdır.

Gənclər və idman Nazirliyi muxtar respublikada olan idman infrastrukturundan istifadəyə və onların qorunub saxlanılmasına, gənclərlə iş sahəsində fealiyyətə diqqəti artırmalı, idman federasiyaları ilə əlaqələri gücləndirməli, yarışlar keçirilməli, idmanın kütləviliyinə nail olunmalıdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması

üzrə Dövlət Proqramı"nın və "2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı"nın icrası sahəsində tədbirləri davam etdirməli, peşə hazırlığını əmək bazarının tələblərinə uyğunlaşdırılmalıdır. Müasir dövrə turizm hər bir ölkənin inkişafında əsas sahə kimi götürülür. Naxçıvan Muxtar Respublikasında da turizmin inkişafı diqqət mərkəzindədir. Ona görə da Turizm Departamenti muxtar respublikaya turistlərin cəlb ilə bağlı təhlükət və informasiya-məlumatlandırma işlərini davam etdirməli, internet resurslarında və sosial şəbəkələrdə Naxçıvanla bağlı materialları yerləşdirilməli, ölkə və xarici turizm firmaları ilə əlaqələr gücləndirilməlidir.

Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiyalar vaxtında ödənilməli, pensiya təyinatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparılmalı, əmək fealiyyətine yeni başlayan işçilər fərdi uçot sisteminde qeydiyyata alınmalı və sosial şəhədətnamələri ilə təmin olunmalı, elektron xidmətlərin əhatə dairəsi genişləndirilməlidir.

Muxtar respublikada icbari tibbi siyortanın tətbiqi səhiyyə sahəsində aparılan islahatların tərkib hissəsi kimi əhalinin keyfiyyətli tibbi xidmətlə təminatına hesablanmışdır. İcbari Tibbi Siyorta üzrə Dövlət Agentliyi Şəur və Kəngərli rayonlarında icbari tibbi siyortanın tətbiqini təmin etməli, mərkəzləşmiş məlumat bazası və elektron idarəetmə sistemi təkmilləşdirilməlidir. Muxtar respublikada aparılan abadlıq-quaruluq işləri, həyata keçirilən islahatlar bütün yaşayış məntəqələrini əhatə etmiş, rayon mərkəzlərində, qəsəbə və kəndlərdə müasir inf-

rastruktur yaradılmışdır. Şəhər və rayon icra hakimiyəti orqanları bu imkanlardan səmərəli istifadə etməli, vətəndaşlarla iş gücləndirilməli, müraciətlərə baxılmalı və müvafiq köməklik göstərilməli, abadlıq-təmizlik işlərinə nəzarət olunmalıdır.

Iqtisadi inkişafın davamlı xarakter alması, yeni iş yerlərinin açılması, gənclərin səmərəli məşğulluğunun təmin edilməsi muxtar respublikada cinayətkarlığın aşağı səviyyədə olmasını təmin etmişdir. Hüquq mühafizə orqanları bundan sonra da ictimai asayışın ve sabitliyin qorunmasına diqqəti artırmalı, maarifləndirme-profilaktika tədbirləri görülməlidir.

Ordu, birləşmə və hərbi hissələrdə döyük hazırlığının artırılması, ettiyatların qorunub saxlanması, əsgərlərin mövsümə uyğun geyim və yemeklə təmin olunması diqqətə saxlanılmalı, Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının birgə və qarşılıqlı fealiyyəti davam etdirilməlidir. Fövqələdə Hallar Nazirliyi yanğın təhlükəsizliyinin təmin edilməsi, dəm qazından boğulma həllərinin qarşısının alınması və taxıl sahələrinin biçindən sonra yandırılmaması istiqamətində maarifləndirmə tədbirlərinin səmərəliliyini artırmalıdır.

Naxçıvan Muxtar Respublika Prokurorluğu Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyəti orqanları ilə birləşdə torpaqların qanunsuz zəbt olunmasının və təyinatından kənar istifadəsinin qarşısının alınması üçün zəruri tədbirlər görülməlidirlər.

Əldiyyə Nazirliyi məhkəmə qərarlarının vaxtında icra olunmasını diqqətdə saxlamalı, Məhkəmə Eks-pertizasi Mərkəzinin fealiyyətini

gücləndirməli, xüsusi qaydada fəaliyyət göstərən notariusların qanunvericiliyə əməl etməsinə nəzarət edilməlidir.

Dövlət Gömrük Komitəsi daxili bazarın qorunması istiqamətində tədbirlərini davam etdirməli, xarici ticarət iştirakçıları olan sahibkarlıq subyektləri ilə əlaqələri gücləndirməlidir.

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət qullığuna və digər orqanlara qəbul imtahanlarının dövriliyini təmin etməli, kadr hazırlığı üzrə kursların təşkilini və test bankının yenilənməsini diqqətdə saxlamalıdır.

Səfərberlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırış qanunvericiliyə uyğun təşkil etməli, hərbi vəzifələrin qeydiyyat-uçot məsələlərinə diqqətə yanaşmalıdır. Muxtar respublikanın kütüvli informasiya vəsaitləri informasiya-məlumatlandırma işini günün tələbləri səviyyəsində qurmalı, Naxçıvan Muxtar Respublikasının müasir inkişafı, milli dəyərlərimiz və turizm potensialı haqqında materiallar hazırlanmalı, sosial şəbəkələrin imkanlarından səmərəli istifadə olunmalı və geniş təhlükət işləri aparılmalıdır. Mətbuat ictimai fikri istiqamətləndirmə tədbirlərinin səmərəliliyini artırmalıdır.

Hörmətli sessiya iştirakçıları! 2019-cu ilin birinci yarısının nəticələri onu deməyə əsas verir ki, ulu öndər Heydər Əliyevin siyasi xəttinə sədəqət Naxçıvan Muxtar Respublikasında inkişaf dinamikasını qoruyub saxlamışdır. Bu inkişafın davam etdirilməsində və qarşıya qoyulan vəzifələrin icrasında Sizə və muxtar respublika əhalisinə uğurlar arzulayı, çıxışımı Azərbay-

can Respublikasının Prezidenti cənab İlham Əliyevin fikirləri ilə təmamlayıram: "Biz bütün istiqamətlərdə uğurla inkişaf edirik. Bizim inkişafımızın təməlində ulu öndər Heydər Əliyev siyaseti dayanır. Biz bu siyasetə sadıqık, tutduğumuz yoldan dönməyəcək və daim irə gedəcəyik".

Sağ olun!

Gündəlikdə duran ikinci məsələ ilə bağlı çıxış edən Naxçıvan Muxtar Respublikası Baş Nazirinin müavini-Maliyyə naziri Səbuhi Məmmədov bildirib ki, Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin 2018-ci ilde gelirləri 73 milyon 400 min manat təyinata qarşı 86 milyon 794 min 879 manat və ya 118,2 faiz icra olunmaqla büdcəyə 13 milyon 394 min 879 manat artıq vəsait mədaxil edilib. Büdcə gəlirlərinin 84,3 faizi və ya 73 milyon 205 min 241 manatı Vergilər Nazirliyi tərəfindən təmin edilmiş vergi və rüsumlardan, 10,8 faizi və ya 9 milyon 378 min 630 manatı Dövlət Gömrük Komitəsi tərəfindən toplandı, 4,3 faizi və ya 3 milyon 743 min 409 manatı dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən, 0,6 faizi və ya 467 min 599 manatı isə digər mənbələr hesabına daxil olub. 2018-ci ilde Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin xərcləri 355 milyon 300 min manat proqnoza qarşı 354 milyon 466 min 625 manat və ya 99,8 faiz icra olunub. 2018-ci ilde büdcə xərclərinin 64,5 faizi və ya 228 milyon 634 min manatı cari xərcləre, 35,5 faizi və ya 125 milyon 832 min manatı isə əsaslı xərclərə yönəlib. Əsaslı vəsait əməkdaşlıqlardan, 4,3 faizi və ya 1,5 milyon 743 min 409 manatı dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən, 0,6 faizi və ya 467 min 599 manatı isə digər mənbələr hesabına daxil olub. 2018-ci ilde Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin xərcləri 355 milyon 300 min manat proqnoza qarşı 354 milyon 466 min 625 manat və ya 99,8 faiz icra olunub. 2018-ci ilde büdcə xərclərinin 64,5 faizi və ya 228 milyon 634 min manatı cari xərcləre, 35,5 faizi və ya 125 milyon 832 min manatı isə əsaslı xərclərə yönəlib. Əsaslı vəsait əməkdaşlıqlardan, 4,3 faizi və ya 1,5 milyon 743 min 409 manatı dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişsi və təşkilatlar tərəfindən mal-material və avadanlıqların real dəyəri ilə satın alınmasına, büdcə vəsaitlərindən qənaət və səmərəli istifadəyə ciddi nəzarət olunub, nəticədə 2 milyon 141 min manatdan çox vəsaitin əsaslı xərclənməsinə qarşısı alınıb.

Sessiyada "Naxçıvan Muxtar Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" Naxçıvan Muxtar Respublikasının Qanunu qəbul edilib.

Ali Meclisin Sədri 2019-cu ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında əməyi, sabitliyin və təhlükəsizliyin qorunmasına xidməti olanlara təşəkkürünü bildirib, qarşadakı dövrə inkişafın təmin olunmasında sessiya iştirakçılarına, muxtar respublikanın hər bir sakiniye uğurlar arzulayıb.

Bununla da beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyası öz işini başa çatdırıb.



"Naxçıvandakı türbələrin də siyahıya salınmasını nəzərdə tuturuq"

Azərbaycandakı bir neçə məkanın UNESCO-nun Dünya İrsi Siyahısına namızəd kimi irəli sürülməsi nəzərdə tutulur. Hazırda Şəkinin "Xan Sarayı" və şəhərin qədim hissəsinin bu siyahıya salınması üzərində iş gedib. SIA-nın məlumatına görə, bu fikirləri mədəniyyət naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib. Nazir əlavə edib ki, Bakıda bu məsələ müzakirə olunacaq və ümid edirik ki, netice müsbət həlli tapacaq. Əbülfəs Qarayev qeyd edib ki, Hirkan Milli Parkının məşəleri üçün İranın nominasiyası nəzərdə tutulur: "Həmin məşənin Azərbaycana düşən hissəsinə vahid məkan kimi təqdim etmək istəyirik. Bu, geləcəyin məsələsidir. Naxçıvandakı türbələrin də siyahıya salınmasını nəzərdə tuturuq. Hazırda bu məkanlar normal vəziyyətdə olduğundan elmi cəhətdən əsaslandırılması prosesi getməlidir".

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı

Azərbaycان Respublikası Prezidentinin müvafiq tapşırığına uyğun olaraq, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəciliyi ilə aparılmış danışıqlar nəticəsində eldə edilmiş razılığa əsasən, 2019-cu il martın 16-da Ermənistan hərbçiləri tərəfindən girov götürülmüş Azərbaycan Respublikasının vətəndaşı, Qazax rayonu, Yuxarı Salahlı kənd sakini, 1986-ci il təvəllüdü İbrahimov Elvin Arif oğlu və 2017-ci il iyunun 20-də Qazax rayonu ərazisində saxlanılmış Ermənistan Respublikasının vətəndaşı, 1974-cü il təvəllüdü Karapetyan Zaven Avanesoviç 2019-cu il iyunun 28-də müvafiq olaraq tərəflərə təhvil veriliblər.

Dövlət Komissiyasından AZERTAC-a bildiriblər ki, humanitar proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Dövlət Sərhəd Xidməti tərəfindən Beynəlxalq Qızıl Xaç Komitesinin vasitəciliyi ilə həyata keçirilib. Girov götürürlərən Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralandı, həmçinin girovluqda saxlanıllarkən bir neçə dəfə cərrahi eməliyyata məruz qaldığı üçün Elvin İbrahimov tecili olaraq xəstəxanaya yerləşdirilib.

Azərbaycan vətəndaşlarının sosial rifahına xidmət edən son 6 ay



Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilən dövlət siyaseti nəticəsində Azərbaycan dünyaya yeni və nümunəvi inkişaf modeli təqdim edir. Bu inkişaf modelinin üstünlüklerindən biri isə vətəndaşların rifah halının yaxşılaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsinə istiqamətlənən islahatları özündə ehtiva etməsidir. Məhz bunun nəticəsidir ki, Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi 2019-cu il həm sosial islahatlar ili, həm də iqtisadi artımın yüksək templərlə təmin ediləcəyi dövr kimi tarixə düşür.

Azərbaycanda ölkə əhalisinin sosial rifahının yüksəldilməsinə dair həyata keçirilən işlərin miqyası genişlənir. Cari ilin 6 ayı müddətində əhalinin bütün təbəqələrini əhatə edən sosial yönümlü Sərençam və fərmanlar nəticəsində insanların yaşayış səviyyəsi xeyli

məbləğinin təxminən 38 faiz, bəzi kateqoriyalar üzrə daha çox, təqribən 100 minə yaxın tələbənin təqqudının artırılması, Əfqanistanda həlak olanların ailələrinə verilən müavinətin 220 manatdan 300 manata yüksəldilməsi, cari ilin aprelində 1-dən isə ümumilikdə 576,8

yaxşılaşdırılmasına üstünlük verildiyini nəzərə alsaq, sosial sahədə əllillərə bağlı atılan addimlar Azərbaycan vətəndaşları tərəfindən dəsteklənərək, yüksək qiymətləndirilir. Bele ki, 2019-cu ilin aprelində Ölkə başçısının Fərmanı ilə Prezident təqqudül ilə təmin edilənlərin əhatə dairəsi genişlənməklə yanaşı, I qrup əllillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün əmək pensiyasının sıqorta hissəsinə əlavə əvəzinə I qrup əlliliyi olan şəxslərə qulluq edənlərə və sağlamlıq imkanları

sial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sıqorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Prezident təqqudü təsis olundu.

həll eərek, dünyaya daha bir nümunə göstərdi.

Əmək haqları 40-50 faiz artırıldı

Cari ilin əvvəlindən xalqın sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində anonsu verilən sosial paket ötən qısa müddət ərzində növbəti inqilabi addimlarla yaddaşlara iz saldı. Prezident İlham Əliyev tərəfindən iyunun 18-də imzalanan 17 sənəd əsasında müxtəlif kateqoriyalar üzrə sentyabrın 1-dən əməkhaqqının əhəmiyyətli dərəcədə artımı gerçəkləşdirildi. Yeni sərəncamlar 2 milyon vətəndaşı əhatə edir və orta hesabla maaşların 40-50 faiz artırılmasını nəzərdə tutur. Eyni zamanda dövlət qulluqçularının, müəllimlərin, dövlət büdcəsində maliyyələşən təşkilatlarda, herbi və hüquq-mühafizə orqanlarında çalışanların əməkhaqqı 20-40 faiz artırılması, ölkəmizin artan iqtisadi resursların bir daha əhalinin maddi rifah halının yaxşılaşdırılmasına sərf edildiyini ortaya qoysu.

Qarşidakı hədəflər



Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli şəkildə artırılmasına dair qanunvericilik layihəsi hazırlanaraq artıq Milli Məclise təqdim olunub. Layihəyə əsasən əmək pensiyasının minimum məbləğinin 25 faiz artırılaraq cari il oktyabrın 1-dən 160 manatdan 200 manata çatırılması nəzərdə tutulur. Minimum pensiya məbləğinin artırılması ümumilikdə 660 min pensiyaçının əhatə edəcək. Artımın edilməsi üçün illik 216 milyon manat, cari il (oktyabr-dekabr ayları) üzrə 62 milyon manat əlavə vəsait yönəldiləcək.

Azərbaycanda cari ilin 6 ayında sosial istiqamətdə həyata keçirilən işlər deməyə əsas verir ki, sosial xarakterli qərarlar davamlı xarakter alıb və ilin sonuna dek bu cür qərarların vaxtaşırı veriləcəyi gözləniləndir. O zaman əminliklə deyə bilərik ki, 2019-cu ilin sonuna dek vətəndaşlarımızın yaşayış səviyyəsi daha da yüksələcək, xalqımızın güzərəni daha da yaxşılaşacaq.

Nailə Məhərrəmova

yüksəlib.

Ötən 6 aya SƏYAHƏT

Ötən müddətə qısa bir səyahət etsək, o zaman ilin əvvəlindən başlayaraq şəhidlərin vərəsələrinə 11 min manat ödənişlərin verilməsi, cari ilin martın 1-dən şəhid ailələrinə verilən prezident təqqudularının 242 manatdan 300 manata çatdırılması, minimum əməkhaqqı əhəmiyyətli şəkildə, 38,4 faiz artırılması, minimum pensiyaların

min nəfərə yönələn sosial müavinətlərin və prezidentin aylıq təqqudularının məbləğlərində əhəmiyyətli dərəcədə, ümumilikdə, 12 növ müavinətdə, təqribən 120-130 faiz arasında artım baş verdiyini görə bilərik.

Prezident təqqudü ilə təmin edilənlərin əhatə dairəsi genişləndi

Azərbaycanda həssas qrupların həyat səviyyəsinin daha da



məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə 50 manat məbləğində Prezident təqqudü təsis edildi. Bununla yanaşı, müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə so-

ğına səbəb ola biləcək məqamların vaxtında dövlət nəzarətinə alınlığını nümayiş etdirdi. Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycan tezliklə bu məsələni

29 iyun 2019-cu il

Söz və sənətə dövlətimizin qayğısı davamlıdır

*Ölkə başçısının Sərəncamı əsasında
“Nəsimi İli” çərçivəsində Bakı Şəhər İcra
Hakimiyyətinə 1,0 (bir) milyon manat ayrılib*

Xalqımızı xalq kimi, millət kimi qoruyub-saxlayan bizim ənənələrimiz olub, tariximiz olub, ədəbiyatımız, ana dilimiz və mədəniyyətimiz olubdur. Mədəniyyət, ədəbiyat, milli musiqi, ana dilimiz tarixi keçmişmizdir - biz bu sahələr böyük diqqət göstərməliyik” deyən Azərbaycan Prezidenti İlham Əliyev ölkəyə rəhberliyi dövründə, bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əsaslı islahatlar aparır. Kino, teatr, musiqi, tətbiqi sənət, tarixi abidələrin qorunması və bərpası ilə bağlı qəbul olunan dövlət programları, eləcə də mədəniyyət sahələrinin inkişafı ilə bağlı imzalanan sərəncamlar, bir daha təsdiq edir ki, ölkəmizdə mədəniyyətə, mənəvi dəyərlərin qorunub-saxlanılmasına böyük diqqət və qayğı var. Cəmiyyətin inkişafına güclü stimul verən mədəniyyətin tərəqqisinə dövlətimizin himayəsi son illər həyata keçirilən genişməqyaslı layihələrdə özəksini tapmışdır.

Azərbaycan ədəbiyatı tarixində bədii-felsefi şeirlər ilk yaradıcılarından olan, dünya ədəbiyyatı və felsefi fikrində böyük rol oyanan görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətə 2019-cu ilin “Nəsimi İli” elan edilməsi haqqında Azərbaycan Prezidentinin məlum Sərəncamı ölkəmizin mədəni həyatında əlamətdar və təqdirdəlayiq hadisəye çevrildi. Bu Sərəncam dövlət başçısının bədii sözə və ədəbiyatımıza, incəsənet və mədəniyyətimizə verdiyi böyük dəyər və qayğının daha bir bariz nümunəsidir.

2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi İli” elan edilməsi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin həyata keçirəcəyi bir sıra tədbirlərin maddi təminatı haqqında 27 iyun 2019-cu il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalayıb. Sərəncama əsasən, “Nəsimi İli” çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinin həyata keçirəcəyi tədbirlərin maddi təminatı üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət bütçəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 1,0 (bir) milyon manat ayrılib. “Azərbaycanı dünyada tanınan bizim ziyalılarımızdır - alımlarımız, rəssamlarımız şairlerimiz, yazıçılarımız, bestəkarlarımızdır. Azərbaycanı bəi insanlar tanıdlarılar. Bu insanlar cəmiyyətin aparıcı təbəqələridir, cəmiyyətin elitəsidir” deyən dövlət başçısının bu və ya digər sərəncamları, əməl ilə sözün vəhdətini, bir daha təsdiqləyir. Nəsimi dünya ədəbiyyatına qiymətli əsərlər bəxş edən şairdir. 20 min misranı əhatə edən ədəbi ərsinən əsas hissəsinə ana dilində qələmə alan İ.Nəsiminin bu ərsində Azərbaycan xalqının arzu və istəkləri, ümuməbəşəri dəyərləri, insanın fəvqəlbəşəri varlıq olması özəksini tapıb. Mənəvi azadlığa, bəşəri dəyərləre, insana sevgiye, azadlıq və əmin-amanlığa çağırış Nəsimi yaradıcılığının xəttini təşkil edir. Sənət dünyasının məqyası geniş olan şairin yaradıcılığı, yalnız Azərbaycan xalqına məxsus deyil. Nəsimi yaradıcılığında bütün bəşəri dəyərlər əhatə olunub.

Qədir bilən xalqımız Nəsimi dünyasına həssaslıqla və məhəbbətlə yanaşır. Ötən əsrin 70-ci illərində, öz geniş fəaliyyəti sayəsində, tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaratmış Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ildə böyük söz ustası İ.Nəsiminin 600 illik yubileyinin UNESCO-nun tədbirlər planına daxil edilməsi və ölkəmizdə böyük təntə-



ne ilə qeyd olunması xüsusü yer tutur. Həmin yubiley tədbirlərinin davamı olaraq, 1979-cu ildə Bakının mərkəzində İ.Nəsiminin möhtəşəm heykeli ucaldıldı, şair haqqında məşhur bədii film çəkildi, eləcə də, böyük söz ustadının əsərləri həm doğma ana dilində, bəziləri isə, bir sıra xarici dillərdə nefis şəkilde nəşr olundu. Bundan əlavə, böyük şairin əsərləri ədəbiyyatşunaslıq və dilçilik baxımından araşdırıldı, bir sıra sanballı tədqiqat əsərləri ortaya qoyuldu. Anadilli ədəbiyatımızda fəlsəfi şeirlərin əsasını qoynan Nəsiminin ən böyük xidmetləri sırasında milli Azərbaycan ədəbi dilinin daha da inkişaf etdirilməsi və onu yeni söz və ifadələrlə zənginləşdirməsi mühüm yer tutur. Bədii və fəlsəfi fikir tarixində dərin iz qoymuş mütəfəkkir şair Nəsiminin zəngin irsi insanların mənəvi-əxlaqi cəhətdən kamilləşməsində müstəsnə rol oynayır. Bu ərs dilçi alimlərin, filosofların və tarixçilərin diqqətində olub və təbliği tədqiq edilib. Büyük şairin 600 illik yubileyi çərçivəsində 1973-cü ildə Azərbaycan Elmlər Akademiyasının Dilçilik İnstitutuna İmadəddin Nəsiminin adı verildi. Altı yüz əlli il önce, yaşayıb-yaratmasına baxmayaraq, şairin üç dilde yazdığı şeirlər, rübai'lər, qəzəllər poeziyamıza aydınlıq gətirib, ana dilimizi və bədii sözü yeni-yeni zirvelərə qaldırıb.

Nəsiminin adı Azərbaycanda əbədiləşdirilib, elm və təhsil ocaqlarına, rayon, kückə və meydənlərə onun adı verilib, abidesi ucaldılıb. Şair və mütəfəkkir İ.Nəsiminin 650-ci ildönümünün qeyd edilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müvafiq Sərəncamın verilməsi bu gün ölkəmizdə şairə verilən ən yüksək dəyerin göstəricisidir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoylan ədəbi-bədii, fəlsəfi fikir tariximizə, bütövlükə, mədəniyyətimizə olan qayğı Prezident İlham Əliyev tərəfindən uğurla və müvəffəqiyyətlə davam etdirilir. İ.Nəsiminin əsərləri dövlət başçısının 2004-cü il 12 yanvar tarixli “Azərbaycan dilində latin qrafikası ilə kütłəvi neşrlerin həyata keçirilməsi haqqında” Sərəncamı ilə kütłəvi tirajla nəşr olunub. Dövlət başçısının “Nəsimi İli” elan edilməsi ilə əlaqədar “Bakı Şəhər İcra Hakimiyyətinin həyata keçirəcəyi bir sıra tədbirlərin maddi təminatı haqqında” Sərəncamı dövlət başçısının bədii sözə və ədəbiyatımıza, incəsənet və mədəniyyətimizə verdiyi böyük dəyər və qayğının daha bir bariz nümunəsidir.

Zümrüd BAYRAMOVA

Corc Sorosun əhatəsi olan Əli Kərimli çoxdan həbs edilməli idi

Ictimaiyyət və təşkilat nümayəndələri bu fikirdədir. Artıq bəlli olduğu kimi, dünən Binəqədi rayon məhkəməsinin qərarı ilə AXCP sədri Əli Kərimli həbs olunub. Əldə etdiyimiz məlumatə görə, onun süni şəkildə ictimai narazılıq yaratmağa, müqavimət hərəkatı formalasdırmağa və cəmiyyətdə mövcud olan sabitliyi pozmağa cəhd göstərdiyi bildirilir. Söhbət etdiyimiz müsahiblərimiz AXCP sədri Ə.Kərimlinin məkrili xarici qüvvələrin əlində alət olduğunu və onun həbsinin ictimai istəklə bağlı olduğunu bildirdilər.

“Yurddas” partiyasının sədri Mais Səfərli: “Heç kəs qanunlardan kənar hərəkət edə bilməz”



- Son ilərdə Azərbaycanda insan haqlarının qorunması və demokratiya-nın inkişafı ilə bağlı çox böyük işlər görülür. Yəni Azərbaycan Avropa standartlarını qəbul etmiş bir dövlətdir. Ona görə də, bizim ölkəmiz həmişə diqqət mərkəzində olub və Avropa liderləri tərəfindən yüksək qiymətləndirilib. Demokratik-hüquqi dövlət olduğumuz üçün bizdə sərbəst toplaşma azadlığı var. Kütłəvi aksiyaların keçirilməsi üçün həm də konstitusiyamızda müvafiq müddəələr var. Yəni Azərbaycan bu gün qanunun alılılığını təmin etmiş və qanunla yaşıyan bir dövlətdir. Bir sözə, burada qanun hər kəs üçün qanun olmalıdır. Kimse özünü partiya lideri hesab edib, bu qanunlardan kənar çıxa bilməz. Çünkü qanunlar hamı üçün eynidir. Dediym ki, əgər kütłəvi aksiya keçirmək istəyi varsa, buyursun qanunlarımızın nəzərdə tutulduğu qaydada müraciət etsin, icazə alsın, razılışdırınsın və sonra aksiya keçirsin. Çünkü kütłəvi aksiyaların keçirilməsi, o demək deyil ki, kim harda gəldi, kütłəvi aksiya keçirə bilər. Kimliyindən asılı olmayaq, qanunlarımızın yerinə yetirməsini təmin etməliyik. Yəni Azərbaycanda heç kəs qanunlardan kənar hərəkət edə bilməz. Çünkü qanun hər kəs üçündür. Əgər kimse özünü qanundan kənar hesab edəcəkse, qanunun daha sərt üzü ilə üzləşmiş olacaq. Ona görə də, bu gün belə hay-küy salmağa heç bir əsas yoxdur.

“Azadlıq Hərəkatçılar Birliyi”nın sədri Təhmasib Novruzov: “Əli Kərimli cəzasız qala bilməz”



- Satqın və xəyanetkar mövqeyi ilə seçilən və daim cəmiyyətdə qarışıqlıq yaratmağa çalışan AXCP sədri Əli Kərimlinin həbs olunması müsbət haldır. Əqidəye, amala və məsləkə söykənməyən istənilən hərəkətin sonda iflasa uğraması təbiidir. Bir fəaliyyət ki, yalnız pul qazanmağa əsaslanır, onun so-

nu, məhz belə olmalıdır. Tarixin bütün dönenlərində belə olub, bu gün belədir, gələcəkdə de belə olacaq. Ə.Kərimli satqın və xəyanətkardır. O, Azərbaycanın milli və dövlətçilik maraqlarını pul və qrant xatirinə xarici məkrili qüvvələrə satmağa çalışır. Bunun üçün her cür vasita və üsüldən istifadə edir. Bu baxımdan, onun həbs edilməsini müsbət hadisə hesab edirəm. Fakt budur ki, onun xarici fondlarla geniş əlaqələri var. Ümumiyyətə, müxalifet düşərgəsində hər kəs anti-Azərbaycan dairelərlə əlaqələr qurmağa və xidmətlərini təklif etməyə çalışır. Biznesin danılmaz qanunudur ki, eyni sahədə çalışan hər kəs, həmin sahədə çalışan digərlərdən daha çox qazanmağa cəhd edir. Bu mənada, Ə.Kərimli Arif Hacılıdan və ya İsa Qəmbərdən az qazanan kimi, buna dözmür və başlayır, dünənə kimi “dost” dediyi təref-müqabilini şantaj etməye. Bu da yetmədikdə, səyüş “külliyyatı”nı qoyur ortaya ki, mən daha çox söymüşəm. Beləcə, savaş başlanıv və bir-birini gözdən salmaq üçün müxtəlif vəsətlərə əl atırlar. Belələri anti-Azərbaycan qüvvələrdən yararlanırlar. Bunu cəmiyyətdə artıq hər kəs bilir. Sadəcə, indi onların öz dilləri ilə bunu açıb ortaya qoymaları kiməsə qəribə görünə bilər. Vətən, xalq və dövlət təəssübü olmayanların birləşib, öz ölkələri əleyhinə iyrənc üsullarla çıxış etmələrinin isə bir adı var: şərəfsizlik! Qisası, Ə.Kərimli bu şərəfsizliyin görə də, cəzasını alacaq.

“Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev: “Əli Kərimlinin hüquq-mühafizə orqanları tərəfindən saxlanılması ictimai çağrıqlara cavab verirdi”

- AXCP sədri Əli Kərimli zamanında onu siyasetə getirən, rəhbərlik etdiyi təşkilatda sədr müavini təyin edən Əbülfəz Elçi-bəyə xəyanət edən insandır. Bu şəxs millətə və dövlətimizə də xəyanət edir. Bütün mümkün vəsətlərdən istifadə etməklə, milli və dövlətçilik maraqlarımıza zərbə vurmağa çalışır. Hesab edirəm ki, qanunsuz yürüş keçirməyə cəhdə əlaqədar, onun hüquq-mühafizə orqanları tərəfindən saxlanılması ictimai çağrıqlara tam şəkildə cavab verirdi. Sorusun Bakıdakı elaltı rolunda çıxış edən Ə.Kərimli bəzən xarici qrantlardan yararlanmaq üçün düşmən kimi qəbul edib, zərərsizləşdirməyə çalışıdı. Müsavat, ADP və digər partiya yetkililərinə əl uzadıb, birgə fəaliyyət göstərməyi təklif edir. Müəyyən hallarda qarşı tərəf bu təklifləri qəbul edir. Çünkü onlar da pul əldə etmək və qrantdan bəhrəlməyə çalışırlar. Hətta yiğisib “Milli Şura” kimi qondarma qurum da yaradırlar. Belə maddi məraqla üzərində yaranan birliliklərin de sonu olmur. Diqqət etmisinizsə, bu adamların birlikdə olma müddəti qrantın bitmesine qədərdir, vəsait qurtardısa, anında dağlışış yəni mənbə axtarırlar. Məsələn, Emin Milli “Meydan” TV-də olanda, ətrafına toplaşanlar indi onun yanında deyilərlər. Çünkü onları ideoloji tellər birləşdirmirdi. Ideoloji əsasa malik olmayan, maddi maraqları öne çəkən insanların “siyasi mübarizəsi” isə, bizim cəmiyyətimiz üçün təhlükəlidir. Onlar maddi prinsiplərdən çıxış edərək, istənilən xarici qüvvəyə, hətta erməni lobbisine də işləyə bilərlər.

GÜLYANƏ

Ölkəmizdə, bütün sahələrdə olduğu kimi, sosial-iqtisadi sahədə də gənişmiş qıyaslı uğurlara imza atılıb. 1993-cü ildə aparılan ən düzgün, məqsədönlü siyaset nəticəsində ölkəmizin sosial-iqtisadi inkişafı və dünya sistemində integrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunub. Başlıcası, Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoymuş və çox böyük müdrikliklə aparılan siyaset hesabına iqtisadi islahatların və inkişafın Azərbaycan modeli yaranıb. Dünyanın əksər ölkələri bu modeldən yaralanmağa çalışır. Dahi Öndərimiz Heydər Əliyevin əsasını qoymuş siyaset bugün Onun ən layiqli siyasi varisi, ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uzunmüddətli iqtisadi inkişaf strategiyası ölkənin regionlarının davamlı və tarazlı inkişafını təmin edib. Qəbul olunan dövlət proqramları, imzalanan fərman və sərəncamlar bölgələrin müasir dövrün tələblərinə uyğun olaraq, inkişafına töhfələr verməklə, əhalinin daha yaxşı və firavan yaşamasına yardımçı olub.

Yeni inkişafa və tərəqqiyə doğru

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları (2004-2008, 2009-2013, 2014-2018 və 2019-2023-ci illər üzrə) şəhər, qəsəbə və kəndlərin simasını köklü şəkildə dəyişmiş, regionların potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühiti-nin yaxşılaşmasına və əhalinin rifahının

rijmisdag

Bunu yerli və xarici mütəxəssislər, eləcə də, beynəlxalq maliyyə qurumlarının yaydıqları hesabatlar da təsdiqleyir. Milli Meclisin Aqrar Siyaset Komitəsinin üzvü Eldəniz Səlimov bildirib ki, ölkə rəhbərinin iqtisadiyyatın bütün sahələrinə göstərdiyi diqqət və qayğıının nəticəsində sahibkarlığın inkişafı üçün geniş meydən açılıb. “Kənd təsərrüfatının inkişafına xüsusi diqqət ayrılib. Belə ki, bu sahə torpaq vergi-



cəmiyyətin sosial sıfarişinə uyğun çevik qərarlar qəbul etməsi, problemlərə böyük həssaslıqla yanaşması, daim ictimaiyət arasında olması cəmiyyətin, nəinki tərəqqisinə, həm də xoş ovqatını temin edən müümüyəz cəhətlərdir. Ötən illər ərzində, ölkənin sosial-iqtisadi inkişafı istiqamətindən böyük məsafələr qət edən, xalqa verdiyi bütün vədləri yerinə yetirən dövlətimizizir. Bəs onun iħbari? Əlivəv iħbar bir addmudha

mışdır ki, bu iş yerlerinin də 75 faizi regionların payına düşmüştür. Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Programı"nın təsdiq edilməsi haqqında Fərmanı regionlar da kənd yerlerinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işləri növbəti illərdə də davam etdirmək, eləcə də infrastrukturun və sosial xidmətlərin dəha da yaxşılaşdırılma-

Regionların inkisafı dövlatın diggət mərkəzindədir

Prezident İlham Əliyevin həyata keçirdiyi uzunmüddətli iqtisadi inkişaf strategiyası ölkənin regionlarının davamlı və tarazlı inkişafını təmin edib

yükselməsinə geniş imkanlar açmışdır. Son 16 ilde regionlarda 2980 məktəbdə, 360 məktəbeqədər təhsil müəssisəsində və 477 səhiyyə müəssisəsində tikinti, əsaslı təmir və yenidənqurma işləri heyata keçirilmiş, regionlarda 34 olimpiya idman kompleksi, 34 gənclər evi inşa olunmuşdur. Həmçinin, insan kapitalının inkişafı, yeni istehsalat və xidmət sahələrinin ixtisaslı kadrlara ehtiyacını təmin etmək məqsədilə, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Programı" çərçivəsində minlərlə Azərbaycan gənci dönyanın nüfuzlu ali təhsil müəssisələrində ölkəmiz üçün prioritət hesab olunan ixtisaslar üzrə təhsil almışlar. Ölkə Prezidenti İlham Əliyev bölgələrin inkişafı və əhalinin sosial-rifah halının daha da yaxşılaşması ilə bağlı demişdir: "Əlbətə ki, indiki şəraitdə qeyri-neft sektorunun inkişafı daha böyük prioritet olmalıdır. Men qeyri-neft sektorunun inkişafı həqqunda ar-

sinden başqa digər vergilərdən azad olunub. Regionların xüsusiyyətlərinə uyğun olaraq kənd təsərrüfatının müxtəlif sahələr inkişaf etdirilir. Xaçmazda taxılçılıq, tərəvəzçilik, bağçılıq, heyvandarlıq üçün elvərişli şərait olduğundan, bu sahələrin inkişafı namine dövlətizim tərəfindən sahibkarlaşdırılmış tam münbit şərait yaradılıb. İstehsal olunan mehsulların saxlanması üçün böyük miqyaslı soyuducu anbarlar tikilib istisnalarla verilib. Regionumuzda Aqro-Park yaradılıb ve böyük nəticələr əldə edilib. İstehsal olunmuş məhsulların bir hissəsi ixrac edilir. Qısa müddətdə zay ola bilən məhsulların ixracı “Yaşıl dəhliz” mexanizmi ilə həyata keçirilir. Ölkəmizin hər yerində olduğunu kimi, insanların qazancı ildən-ile artırmaqdə davam edir. Gəlir artdıqca, insanları digər istehsal sahələrinə maraq göstərirlər. 2014-2018-ci illərdə görülən işlərin nəticəsi olaraq, qeyri-neft sənayesində 32 faiz artım olub”.

Daim yenilənən
və inkişaf edən bölgələrimiz

elektrik stansiyalarının, məktəblərin, xəstəxanaların, kənd yollarının tikintisi, müəssisələrin, iş yerlərinin yaradılması - bütün bunlar son illər Azərbaycan reallıqlarını əks etdirir. Əgər vaxtılıq qeyri-neft sektorunun inkişafı ilə məşğul olmasaydıq, bu gün biz ölkə daxilində olan tələbatı heç ödəyə də bilməzdik". Dövlət Proqramının uğurlu icrası yeni programın ərsəyə gəlməsinə, işlənib-hazırlanmasına əhəmiyyətli zəmin yaratdı. Beləliklə, növbəti mərhələdə, Prezident İlham Əliyev regionların 2009-2013 və 2014-2018-ci illəri əhatə edən dövlət proqramlarını təsdiq etdi. Təqdiq olunmuş yeni dövlət proqramlarının əsas istiqamətləri qeyri-neft sektorunun daha da sürətli inkişafı, yerli kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, yerli istehsal məhsulları ilə ölkə əhalisinin tələbatlarının tam təmin olunması, yeni istehsalat müəssisələrinin yaradılması və digər mühüm sahələrdə yeniliklərə və uğurlara imza atılmasına hesablanmışdır. Tam qətiyyətlə demək olar ki, Dövlət Proqramının icrası zamanı qarşıya qoyulan vəzifələr layiqincə yerinə yetि Azərbaycan Prezidenti İlham Əliyevin müntəzəm olaraq, regionlara səfərləri zamanı insanlarla təmasda olması, sırası adamlarla, ziyalılarla, gənclərlə görüşülər Ona öz işini səmərəli qurmaqdə, nöqsanları aradan qaldırmaqdə, qarşıya yeni vəzifələr qoyub həyata keçirməkdə imkanlar yaradır və hakimiyətlə xalqın birliliyini möhkəmləndirir. Məhz bunun neticesidir ki, son 16 ilde həyata keçirilən məqsədönlü isləhətlər, bir sıra ümummilli proqramlar, mühüm infrastruktur layihələrin uğurla reallaşdırılması ölkəmizin sosial-iqtisadi mənzərəsini xeyli dərəcədə dəyişmiş, tarazlı inkişaf və davamlı yüksəlşək üçün möhkəm əsas yaratmışdır. Təkcə, onu demək kifayətdir ki, ötən illər ərzində, Azərbaycanda həyata keçirilən uğurlu neft strategiyası və iqtisadi İsləhətlər neticəsində iqtisadiyyatımız dəfələrlə artmış, ölkənin ümumi valyuta ehtiyatları çoxalmışdır. Prezident İlham Əliyevin Azərbaycanın şəhər və rayonlarına hər bir səfəri insanların qayğı və problemlerine həssas münasibətin nümayişine əvvəlindən. Bütün bunularla vanası, dövlət başçısının

vətəndaşların mənafeyi əsas amillərdəndir. İqtisadiyyatın sürətlə inkişafı, Azərbaycanın dünya ölkələri arasında nüfuzunun yüksəlməsi ölkəmizə marağın artmasına səbəb olmuş, respublikamıza gelən turistlerin sayıının ildən-ila çoxalmasına, bir sözle, turizm fəaliyyətinin genişlənməsinə şərait yaratmışdır. Turizm ehtiyatlarından səmərəli istifadə olunmaqla, zəngin coğrafi landsşafta malik ölkəmizin təbiət abidələrinin və eləcə də, xalqımızın mədəni-tarixi irlərinin geniş miqyasda tanıdılmasını təmin etmək məqsədilə, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2011-ci il ölkəmizdə "Turizm İli" elan edilmişdir. Ötən müddədə Bakı ilə yanaşı, regionlarda da turizm komplekslərinin, otellərin, istirahət mərkəzlərinin istifadəyə verilməsi turizm infrastrukturunun inkişafına və beləliklə, əhalinin istirahətinə geniş imkanlar yaratılmışdır. 2003-cü ildə ölkədə cəmi mehmanxana və mehmanxana tipli müəssisələrin sayı 900-ə olduğu halda, regionların inkişafı istiqamətində qəbul olunmuş dövlət proqramlarının icrası nəticəsində beş obyektlərin sayı artırıraq, 560-ı keçmişdir ki, bunun da 400-dən çoxu regionlarda fəaliyyət göstərir. Həzirdə regionlarda yeni mehmanxanaların tikintisi istiqamətində işlər uğurla davam etdirilir. Bunun nəticəsidir ki, son 16 ilde turizmin inkişafı sahəsində 15 dəfədən çox artım qeydə alınmışdır. Həmçinin, turizm sahəsində dövlət idarəciliyinin təkmilleşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış 20 aprel 2018-ci il tarixli Sərəncamlı Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin yaradılması turizmin inkişafında yenim imkanlar açmış və bu sahədə gələcək hədəfləri müəyyənləşdirmişdir.

sı, bölgelərdə yaşayan əhalinin məşğulluluğunun və maddi rifahının yüksəldilməsinə xidmət edəcək. İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramının təsdiq edilməsi regionların inkişafı baxımından, yeni mərhələnin başlanması kimi xarakterizə olunmalıdır: "Əvvəlki dövlət proqramlarında Azərbaycan regionlarının inkişaf etdirilməsi, regionlarla paytaxt arasında fərqli mərhələli şəkildə aradan qaldırılması istiqamətində, fəaliyyətlərin həyata keçirildiyini nəzərə alsaq, regionların inkişafının Azərbaycan üçün prioritet olduğunu deyə bilerik. Xüsusilə də, son illər regionların inkişafı ilə bağlı aparılan siyaset regionların makroiqtisadi göstəricilərinin, bu isə qeyri-neft ixracatında payının artmasına gətirib çıxarıb". V.Bayramov onu da qeyd edib ki, yeni Dövlət Proqramı regionlarda əvvəlki illərdə formallaşan infrastrukturun dəyərə çevrilmesinə imkan verəcək: "Bu, regionlara çoxlu sayıda investisiyanın cəlb edilməsi mümkünüy yaradacaq. Yeni proqram çərçivəsində regionlara 17 milyon manata yaxın investisiyanın qoyulması nəzərdə tutulur. Bu rəqəmin daha böyük olacağı güman olunur. Onun əhəmiyyətli hissəsinin dövlət büdcəsi hesabına maliyyələşdiriləcəyini, xarici sərmayenin cəlb edilmesi imkanlarını nəzərə alsaq, deyə bilərik ki, bütövlükdə, növbəti illərdə regionlara 20 milyon manatdan artıq investisiyanın cəlb edilməsi mümkün ola biləcək. Cəlb ediləcək investisiyanın təxminən 4 milyon manatı özəl sektorun payına düşəcək. Güman olunur ki, o məbləğdə xarici investisiyanın növbəti 4 ilərzində cəlb edilməsi imkanları var. Bu isə, o deməkdir ki, regionların inkişafı keyfiyyət baxımından yeni mərhələyə qədəm qoyur".

2 milyondan artıq yeni iş yerinin 75 faizi regionların payına düşer

*Qismət İsmayılov,
“Səs” qəzeti İqtisadiyyat şöbəsi*

Dövlətin sosialyönümlü iqtisadiyyat qu
ruculuğu və insanların layiqli iş yerləri ilə tə
min edilməsi istiqamətində apardığı siyaset
öz müsbət töhfəsini verib. Belə ki, 2004-
2018-ci illər ərzində, 1,5 milyonu daimi ol
maqla, 2 milyondan artıq yeni iş yeri yaradıl-

29 iyun 2019-cu il

Rauf Sultanovdan şok açıqlamalar gəlməkdə davam edir!

Həbsdəki jurnalıst faktları açır:

“Corc Soros artıq Əli Kərimlini “nakazat” eləyib”

“Səs” qəzətinin və eyniadlı informasiya Agentliyinin (SİA) redaksiyasına “watsapp” vasitəsi ilə audioyazı daxil olub. Audioyazının müəllifi Penitensiər Xidmətin 17 sayılı cəzaçəkmə müəssisəsində məhkəmənin qərarı ilə həbs cəzası çəkən jurnalıst Rauf Sultanovdur. Qeyd edək ki, təqdim etdiyimiz ikinci audioyazı iyunun 25-də yayılmışımız səs yazısının davamıdır. İlk səs yazısına isə bu linkdən qulaq asa bilərsiniz.

<http://sia.az/az/news/politics/747124.html>

Xatırladaq ki, AXCP sədri Əli Kərimli, “Milli Şura”nın sədri Cəmil Həsənlı və qurumun koordinasiya şurasının üzvü Gültəkin Hacıbəyli, həmçinin özlərinin hüquq müdafiəçisi adlandıran bir sıra şəxslər Rauf Sultanovu “vidan məhbəbusu” kimi təqdim edərək, onun üzərində qrantlar almağa çalışırlar. Lakin jurnalıst, bu təklifləri rədd etdiyini desə də, həmin şəxslərin müxtəlif vasitələrlə ondan əl çəkmədiklərini deyir. O, Azərbaycan dövlətinin qanunlarına sığındığını bildirərək, adları çəkilən şəxsləri rədd etdiyini bəyan edir.

AXCP sədri hər dəfə şablon çıxışları ilə Azərbaycan xalqını, həmçinin, maliyyələşdirildiyi təşkilatları aldadıb

Rauf Sultanov ikinci səs yazısında qeyd edir ki, AXCP sədri Ə.Kərimlinin və onun etrafının ABŞ-da fealiyyət göstərən bir sıra təşkilatları tərəfindən maliyyələşməsi həyata keçirilir. Onun sözlərinə görə, artıq bir həftə bundan önce, həmin dairelər AXCP sədrinə verdikləri ianəni kəsiblər: “Təbii ki, bu, Azərbaycanı sevən hər bir vətənsevər üçün sevincli bir haldır, artıq həmin maliyyələşdirən tərəflər Ə.Kərimlinin kim olduğunu anlayıblar. Ümumiyyətlə, ABŞ-da yaşayın bir çox azərbaycanlılarımız və dövlətçilik istiqamətində fealiyyət göstərən mərkəzlər var, onlardan Mehriban Məmmədəvanı, doğma bacım Aynur Sultan Gülüşügi, ailə üzvlərimi və sairlərini göstərə bilərəm ki, onların mənət qatıldıqlarını sizə bildirirəm”.

“Əziz xalqım, Ə.Kərimli dəfələrə söyleyib ki, onun ABŞ-da dostları və elaqələri var. İnanın ki, hər biri yalandır. Onu maliyyələşdirən Corc Soros artıq Ə.Kərimlini “nakazat” eləyib” deyə qeyd edən Rauf Sultanov əlavə edib ki, AXCP sədri hər



dəfə şablon çıxışları ilə Azərbaycan xalqını, həmçinin, maliyyələşdirildiyi təşkilatları aldadıb: “O hər zaman nümayiş etdirməyə çalışıb ki, işləyir, aldığı təlimatları yerinə yetirir və guya Azərbaycan hökuməti onun fealiyyətinə mane olur, mitinqlərinə icaza vermir və s. Bütün bunların yalan olduğunu həmin dairelər, artıq başa düşürər. Çünkü bu gün Azərbaycan beynəlxalq arenada söz sahiblərindən biridir və ölkə başçısının düşünülmüş və uzaqqorən siyasetinin nəticəsidir ki, ölkəmiz ən mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir. Gelin səmimi olaq və səmimi danışaq. Bir vətəndaş bir toya 300 şəxsi dəvət etmək üçün min cür eziyyətdən keçir. Siz təsəvvür edin ki, Azərbaycanda ardıcıl və böyük tədbirlər həyata keçirilir. Bundan başqa, Azərbaycanda superdövlətlərin baş hərbi qərargah reisləri görüşür, misal üçün ABŞ və Rusyanın. Bu, nə demekdir? Bu, onu göstərir ki, Azərbaycan sabit və dinamik inkişafdan danışırsa, bu inkişaf var, sabitlik deyilsə, bu da var. Bəs bunların istəyi nədir? Əslində, onları özləri də bilmirlər”.

“Bu gün damarlarında azərbaycanlı qanı axan hər bir kəs istəyir lap kosmosda olsun, öz Vətəninin, dövlətinin, millətinin maraqlarını müdafiə etməlidir”

“Corc Soros da ağılsız adam deyil. Əger o, milyonçudursa, demək, ağlı var ki, milyonçudur” deyə bildiren Rauf Sultanov hesab edir ki, o, pulu Ə.Kərimli kimi tulaya elə-bele vermir və vərendə də, xətri xoş olsun deyə vermir: “Ə.Kərimli yaxşı bilir ki, artıq siyasi səhnədən getməyin tam vaxtıdır. O, xaricdən maliyyələşdikcə, özünü daha çox çirkəba batırır. Bu gün AXCP sədri kimlərisə aldada bilər, kimlərəsə yalan danişa bilər, kimlərəsə həqiqəti əks etdirməyən sözləri deyə bilər. Şəxsən mənim Amerikada ailəm yaşayır və onlar ABŞ-da Azərbaycanın maraqlarını qoruyan şəxslərdir. Onlar bütün prosesləri diqqətlə və ya-xından izləyir və Ə.Kərimliyə dəstək verənləri də çox yaxşı tənənmişlər. Bu gün damarlarında azərbaycanlı qanı axan hər bir kəs istəyir, lap kosmosda olsun, öz Vətəninin, dövlətinin və millətinin maraqlarını müdafiə etməlidir. Bizim hər birimiz azərbaycanlı olaraq, öz dövlətimizi, Vətənimizi qorunmayıq. İnanın ki, bizim inkişaf və tərəqqimizi bir çox dairelər istəmir. Buz hamiliq-la birləşib, el-ele verəcək, öz inkişafımızı dəstəkləməli, problemlərimizi həll etməliyik. Amma Ə.Kərimli kimi tularaq, Gültəkin Hacıbəyli, Cəmil Həsənlı kükə bədnamlarına inanmaq doğru seçim deyil. Onlar yalnız Azərbaycan xalqının və dövlətinin məhvə sürüklenməsini istəyən şəxslərdir”.

Mövzunu davam etdirəcəyik.
Rövşən RƏSULOV

Əli Kərimli Elçibəyin ruhu qarşısında ən murdar siyasetçidir

AXCP sədri Əli Kərimlinin özünü Əbülfəz Elçibəyin ruhu qarşısında “ən təmiz siyasetçi” elan etməsi vaxtilə onunla bir surada olmuş şəxslərin hiddətinə səbəb olub. Daha də-



qıq desək, AXCP sədri sabiq cəbhəçilər tərəfindən təmiz deyil, ən murdar şəxs kimi təqdim edilir. Belə ki, Ə.Kərimlinin “liderim” dediyi şəxsə qarşı zəmanında atlığı addımlarını yada salan insanlar, əslində, Elçibəyin ölümünə səbəb olan birinin bu qədər həyətsizlik nümayiş etdirməsi ilə barışmadıqlarını bildirirlər. Misal üçün, KXCP sədri Mirmahmud Mirəlioğlu Elçibəyin doğum günü ilə bağlı Ə.Kərimlinin sosial şəbəkədə yazdığı statusuna etiraz edib və AXCP sədrini xəyanətdə suçlayıb.

Refail Beçanov: “İndi o, hansı haqla özünü alniaq və üzüağ siyasetçi hesab edə bilər ki?”

Bu arada AXCP-nin feallarından olmuş daha bir nəfər - Refail Beçanov da metbuata açıqlamasında deyib ki, Ə.Kərimli bu iddiası ilə özünü daha çox ifşa etmiş olub. “Elçibəy AXCP lideri olduğu zaman Ə.Kərimlinin etdikləri ancaq bəyin eleyhinə yönəlmüşdi” deyə qeyd edən R.Becanov xatırladıb ki, qruplaşma, tərəfdar toplama, yalandan şantaj etdirmək və s. kimi məsələləri yaradan, məhz Kərimli olub: “O, bəyi dəim şantaj etdirirdi. İndi, o, hansı haqla özünü alniaq və üzüağ siyasetçi hesab edə bilər ki?”

KXCP sədri M.Mirəlioğlunun da Ə.Kərimlini Elçibəy xəyanətdə ittiham etməsi məsələsinə toxunan R.Becanov bu xəyanətlərin nədən ibarət olduğunu xatırladıb: “Elçibəy qarşı olan xəyanətlər barədə ayrı-ayrı adamlar danışıb həmişə, bu barədə mediada da məlumatlar yayımlanıb. Ona qarşı hazırlanmış xəyanət kampaniyalarının başında hər zaman birbaşa Ə.Kərimli durub. Hətta 1998-ci il qurultayında belə, onlar xüsusi təxribat hazırlamışdır. Sadəcə, həmin təxribati reallaşdırmağa gücləri çatmadı, imkanları yetmədi. Ona görə, indi Ə.Kərimlinin o sözü deməyə heç bir haqqı yoxdur. O, həmişə Elçibəy haqqında bitmiş siyasetçi və tükənmış siyasetçi obrazı yaratmağa cəhd edib. O cümlədən, partiyaların ali məclisində, rəyəset heyətində bəzi adamlara yalançı vədlər verərək, müəyyən mənada, hətta qarşılıq ödəyərək, onları Elçibəyin eleyhinə çıxış etməyə məcbur edib. Bundan böyük nə xəyanət ola bilər?”

“Həmin dövrə Ə.Kərimlinin jurnalıstlardan ibarət şəbəkəsi var idi”

Beləliklə, Kərimlinin Elçibəyə qarşı mübarizə apardığını, hətta bu yöndə təhqiqədi fikirlər səsləndirdiyini, hətta şantaj və şer-böhtən kam-

paniyası apardığını deyən Beçanov digər faktları da öne çıxıb: “Vaxtilə “Məkan” qəzetində Elçibəy haqda təhqirəmiz yazılar dərc edildi. “Azadlıq” qəzetində Elçibəyin vəfat etdiyi gündə onun eleyhinə məqalələr çap olunmuşdu. Bu məqalələri yayılmışlamadı Ə.Kərimlinin məqsədi nə idi? Ə.Kərimli həmin dövrə müxtəlif dairelərdən aldığı sıfarişləri yerinə yetirirdi. O, Elçibəyin eleyhinə fealiyyət göstərmək üçün müxtəlif dairelərdən sıfarişlər alırdı. Həmin dövrde Ə.Kərimlinin jurnalıstlərdən ibarət şəbəkəsi var idi. Bu, həmin şəbəkənin fealiyyətinin təzahürü idi...”

“Bu adamlar anladılar ki, artıq Əli Kərimli ilə bir ola bilməzlər”

R.Becanov Elçibəyin yaxın silahdaşlarından Ə.Kərimlinin yanında bəzi sıraçı adamlar qaldığını da deyərək, təessüflə bildirib ki, onlar hələ də bəzi həqiqətləri dərk edə bilməyiblər: “Amma Elçibəyin əsas silahdaşlarından heç biri bu gün Ə.Kərimli ilə deyil. Heç Ə.Kərimlinin o vaxt yanında olanda da, bu gün onunla birgə deyillər. Çünkü onlardan Elçibəyə qarşı istifadə edib, sonradan həmin adamların özlərinə qarşı kampaniyalar təşkil edib. Bu adamlar anladılar ki, artıq Ə.Kərimli ilə bir ola bilməzlər. Ona görə də, indi men Elçibəyin keçmiş silahdaşlarından Ə.Kərimli ilə olan heç kimi xatırlaya bilmirəm. Ümumiyyətlə, Elçibəy birbaşa bağlılıq olan adamlar var ki, onlar heç vaxt Ə.Kərimli ilə eyni mövqede olmayıblar”.

Xatırlatmaq yerine düşərdi ki, hazırda Elçibəyin həyatına sui-qəsd iddiası məsələsi bu gün də istintaqdadır və onun zəhərləndirilməsi ilə bağlı bir sıra faktlar mövcuddur. Məhz bu faktlarda yalnız Ə.Kərimlinin deyil, habelə, Qərimət Zahidin və digər şəxslərin adları hallandırılmışdır.

Rövşən RƏSULOV

Müsəlman aləmində erkən evliliyə əsas verən səbablərdən biri və ən başlıcası, Xanım Aişənin Hz. Muhamməd (s.ə.s) ilə erkən evlilikdə olması barədə olan hədislərdir. Xanım Aişə deyir: "Mən altı (başqa rəvayətdə yeddi) yaşında ikən, Hz. Peyğəmbər (s.ə.s) mənimlə evləndi, doqquz yaşimdada mənimlə birlikdə oldum."

Biz, Xanım Aişənin 9 yaşında Hz. Muhamməd (s.ə.s) ilə evlənməsi barədə hədislərin doğru olmasına şübhə ilə yanaşırıq və bunun sonradan islama əlavə edilən bir iftira olduğunu düşünürük. Çünkü bu hədislər Qurani-Kərimin həddi-bülüg (rüşd) ilə bağlı verdiyi məlumatlarla ziddiyət təşkil edir. Həmçinin, hədislərin bir-biri ilə müqayiseli şəkildə araşdırılması, digər ziddiyətlərin ortaya çıxmamasına şərait yaradır. Onlar aşağıdakılardır:

1. Xanım Aişənin 595-ci ildə doğulan böyük bacısı Əsmənin islam dinini 15 yaşında qəbul etdiyi bildirilir. Bu risalətin ilk ilinə, 611-ci ilinə təsadüf edir ($595+15=610$ və ya 611-ci ilin başlanğıcı). Bu, doğrudur.

Cümki onun atası Əbu Bəkr də 611-ci ildə müsəlman olmuşdu. Xanım Aişə böyük bacısı Əsmədan 10 yaş kiçik olduğu üçün, 3 611-ci ildə 5 və ya 6 yaşı olmuşdur ($15-10=5$). O zaman, Xanım Aişənin doğulduğu tarix 606-ci ilə ($611-5=606$) təsadüf edir. Əgər Xanım Aişənin hicret tarixindən iki il sonra, yəni 624-cü ildə Bədr döyüşündən sonra hicretin ikinci ilində Şəvvəl ayında nikaha girdiyi ilə bağlı hədisi qəbul etsək, o zaman 624-cü ildə onun 18-19 yaşındadır ($624-606$) olduğunu deyə bilərik.

2. Xanım Aişənin böyük bacısı olan Əsmədan 10 yaş kiçik olduğu mənbələrdə öz təsdiqini tap-

başı halının başladığı andan hesab olunurdu (Qurani-Kərim buna qarşı çıxaraq, həddi-bülügün parallel olaraq fiziki və əqli-psixoloji yetkinlikle bağlılaşmışdır). Deməli, Xanım Aişənin 9 yaşında nikaha girməsi ilə bağlı məlumatlar yalnızdır. Araşdırmanın nəticəsi göstərir ki, Xanım Aişə Hz. Muhamməd (s.ə.s) ilə nikaha daxil olanda 18-19 yaşı olmuşdur.

6. Hz. Peyğəmbər (s.ə.s) vəfat edəndə (632), Xanım Aişənin 28 yaşı olmuşdur. Hz. Peyğəmbər ilə Xanım Aişənin evliliyinin 9 il sürdürü məlumatdır. Yəni bu, o deməkdir ki, Xanım Aişə Hz. Peyğəmbər (s.ə.s) ilə evlənəndə, 18-19 yaşındada olmuşdur (28-9=19).

7. Xanım Aişə Hz. Peyğəmbər dən (s.ə.s) vəfat edəndən (632) sonra, 48 il yaşamış və hicri 58-ci ildə 74 yaşında vəfat etmişdir.

1. Əksər sünni müəllifləri Hz. Fatimənin (ə.s) doğum tarixini peyğəmbərlilikdən 5 il əvvəl (Rəsulullahın 35 yaşında), Qureyşin Məscidü'l-Haramı tikdiyi ilə olduğunu bildirirlər.

Təbəriyə görə, "Fatimə Qureyşin Kəbə evini tikdiyi ildə və Rəsulullahın (s.ə.s) 35 yaşında olduğu ərzəfədə dünyaya gəldi."

Əbdürrəhman İbni Cəvzi yazır: "Tarixçilər Fatimət üz-Zəhranın, Qureyşin Məscidü'l-Haramı tikdiyi ildə, yəni peyğəmbərlilikdən 5 il əvvəl dünyaya gəldiyini qeyd etmişlər."

2. Xanım Aişənin böyük bacısı olan Əsmədan 10 yaş kiçik olduğu mənbələrdə öz təsdiqini tap-

vələ, digərləri 5 il sonraya, hətta bir qismi də 2 il əvvələ və digər tərixlərə aid edirlər.

Əksər şəhərə mənbələrinə görə, Hz. Fatimə (ə.s) İmam Əliyə (ə.s) əre gedəndə, 9 yaşı olmuşdur ($624-615=9$). Yaxud digər şəhərə müəllifi olan Kəfamiyə görə, 16 yaşı olmuşdur ($624-608=16$).

Əksər sünni mənbələrinə görə, Hz. Fatimə (ə.s) İmam Əliyə (ə.s) əre gedəndə, 19 yaşı ($624-605=19$), bəzilərinə görə 16 yaşı olmuşdur.

Bu, göstərir ki, sonralar hədisi ləri qələmə alanlar birbaşa mənbələrə deyil, dolayı mənbələrə istinad ediblər. Hətta şəhərə və sünni mənbələrinin özündə də vahid bir fikir mövcud deyildir. Bu baxımdan, bütün hədislərə elmi-tənqidi yanaşmaq lazımdır. Çünkü bu rəqəmlər arasında 10 il fərq vardır. Məhz bu 10 il çox şeyi həll edir.

Gəlin görək, bu rəqəmlərin hansı daha doğru ola bilər.

2. Hz. Peyğəmbərin (s.ə.s) bisətinin 40 yaşında (610-cu il) olduğu məlumatdır. O, 35 yaşında olarkən, 605-ci ildə təsadüf edir. Hz. Fatimənin (ə.s) Xanım Aişədən (606-ci ildə doğuldu) təqrübən 3-4 yaş kiçik olduğunu nəzərə alsaq (cümki mənbədə "beş yaşa qədər" deyilir), onun təqrübən 603-cü ilində doğuldugunu ($606-3=603$) söyləyə bilərik. Hz. Fatimənin (ə.s) hicrətin 11-ci ilində 29 yaşında vəfat etdiyini də buna əlavə etsək ($603+29=632$), onun 632-ci ildə 29-30 yaşlarında vəfat etdiyini söyləyə bilərik. Həqiqətən də, Hz. Fatimə (ə.s) Hz. Peyğəmbərin (s.ə.s) vəfatından bir neçə ay sonra 632-ci ildə vəfat etmişdir. Bu rəqəmlər üst-üstə düşürsə, deməli, Hz. Fatimənin (ə.s) bisətən 5-6 il əvvəl dünyaya gəlişi daha doğru görünür. Bu, həm də, həmin dövrə Hz. Peyğəmbərin (s.ə.s) 34-35

Azərbaycan Respublikasının Prezidenti yanında
Kütəvə İnformasiya Vasitələrinin İnkışafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütəvə İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fonduun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

Xanım Aişənin və Hz. Fatimənin evlilikləri

mışdır. Mənbələrdə 622-ci il hicret tarixində Əsmənin 27 yaşda olduğu qeyd olunur. Deməli, 622-ci ildə Xanım Aişənin yaşı 17 olmuşdur ($27-10=17$). Xanım Aişənin hicretdən iki il sonra, 624-cü ildə Hz. Muhamməd (s.ə.s) ilə nikaha daxil olduğu bildirilir. Deməli, Xanım Aişə nikaha daxil olanda, 18-19 yaşı olmuşdur.

3. Buxarı və Əhməd b. Hənbəl (Müsənəd) Xanım Aişənin belə söylədiyini nəql edir: "Anam və atam islam dinini qəbul edən dövrədə mən onları davranışlarını anlayırdım." Bu zaman Xanım Aişənin 5-6 yaşı olmalı idi.

4. Buxarı bildirir ki, Xanım Aişə Qəmər surəsinin 46-ci ayəsi ilə bağlı olaraq demişdir: "Bu aye, Məkkədə Muhamməd (s.ə.s) endi. Mən onda gənclik çağına yenice girən ve oyun çağında olan bir qız idim." Əksər mənbələr, haqlı olaraq, Qəmər surəsinin bu ayəsinin Oxu (İkra) ayəsindən 4 il sonra, 614-cü ildə nazil olduğunu bildirilər. Xanım Aişənin hicretdən iki il sonra, 624-cü ildə 18-19 yaşında Hz. Muhamməd (s.ə.s) ilə nikaha daxil olduğu tarixdən çıxış edərək deyə bilərik ki, onun 614-cü ildə 9 yaşı olmuşdur ($19-10=9$).

5. Cahiliyyə ərəbləri yeni doğulan qızların yaşlarını qeydə almazdalar. Qızların yaşı, heyz (ay-

ibn Saad yazır: "Hz. Peyğəmbərin (s.ə.s) qızı Fatimə, O (Peyğəmbər), 35 yaşında olanda və Kəbənin təmir edildiyi ildə dünyaya gəldi və Aişədən beş yaşa qədər böyük idi."

2. Əksər şəhərə müəllifləri isə, Hz. Fatimənin (ə.s) doğum tarixini peyğəmbərlilikdən 5 il sonra (Rəsulullahın 45 yaşında) olduğunu bildirirlər. Əbu Basir, İmam Sadiq (ə.s) istinadən belə söyləyir: "Cəmadiyyəlaxır ayının iyirmisində, Rəsulullah 45 yaşında olarkən, O, (Fatimə) dünyaya geldi. Sekkiz il Məkkədə, on il Mədinədə atasıyla birlilikdə yaşadı. Dəyərləri atasından sonra yetmiş beş gün həyatda qaldı. Cəmadiyyəlaxır ayının üçüncü günü, hicrətin on birinci ilində vəfat etdi."

Kəfami "Misbah" adlı əsərində belə yazır: "Fatimə, peyğəmbərlidən iki il əvvəl, Cəmadiyyəlaxır ayının iyirmisində, cümbə günü dünyaya gəldi."

Həbibə Səcistani yazır: "Hz. Əbu Cəfirin (ə.s) belə buyurduğunu eйтdim: "Hz. Muhammedin qızı Fatimə, beş il Rəsulullahın peyğəmbərliyindən sonra dünyaya gəldi. Vəfat edəndə, mübarek ömründən 18 il və 75 gün keçirdi."

Göründüyü kimi, Hz. Fatimənin (ə.s) doğum tarixini mühəddislərin bir qismi peyğəmbərlilikdən 5 il əvv-

yaşında olması ilə uzlaşırlar. Hz. Xədicə (ə.s) vəfat edəndə (620), Hz. Fatimənin (ə.s) 16- 17 yaşı olmalıdır ($620-603=17$).

Rəsulullah (ə.s) 30 yaşındayken Hz. Zeynəb, 33 yaşındayken Hz. Ruqiyə, daha sonra Ümmü Gülşüm və on kiçiyi Fatiməyə-Zəhra dünyaya gelmişdi. Hz. Fatimənin (ə.s) 5 il əvvəl dən başqa Rəsulullahın (s.ə.s) digər övladları atalarının sağlığında vəfat etmişlər. Deməli, Hz. Fatimə (ə.s) Rəsulullah (s.ə.s) 35 yaşından tez doğula bilməzdii. Lakin rəqəmlərdə bir-iki ilin təhrif olunduğu nəzərəalsaq, mənbənin doğru olduğunu deyə bilərik.

3. Sünni mənbələrdə Hz. Fatimənin əre gedəndə, 19 yaşı olmasının göstərilmesi (bisətən 5 il əvvəl - 605-ci il), Xanım Aişənin isə, 9 (veya 6) yaş kimi qeyd olunması bizə nə deyir? Burada, ərəb adətlərinə görə, Xanım Aişənin yaşı heyz halının başlanmasından hesab olunurdusa, Hz. Fatimə (ə.s) üçün bu yaş göstəriləmişdir. Çünkü mənbələr təsdiq edir ki, Hz. Fatimə (ə.s) heyz halından azad olmuşdur. Buna görə də, Hz. Peyğəmbər (ə.s) elçilər cavabında "Mən Allahın əmrinin gözləyirəm" demişdir. Başqa bir vaxt Hz. Ömer Fatimə ilə evlənmək niyyətini Rəsulullah (ə.s) bildirəndə, onda "Fatimə hələ uşaqdır və onun həyat yoldaşı Allahın əmri ilə təyin olunacaqdır" buyurmuşdur.

Büreydə Əsləmi rəvayət edir: "Hz. Fatiməyə (əvvəlcə) Hz. Əbu Bəkr və Hz. Ömer elçi düşdülər. Allah Rəsul (ə.s) "O hələ uşaqdır" buyurdu. Daha sonra Əli (ə.s) onu istəyəndə, onunla tez evləndirdi."

timənin yaşı azdır" demişdir. Hz. Fatimənin (ə.s) Hz. Əli (ə.s) ilə nikaha daxil olduğu tarix də, hicret tarixindən iki il sonra, Bədr döyüşündən sonra, yəni 623-624-cü ilərə təsadüf edir. Bizim hesablamalara görə, 624-cü ildə Hz. Fatimənin (ə.s) təqrübən 20-21 yaşı olmuşdur ($624-603=21$). Lakin sünni mənbələr göstərir ki, 19 yaşı var idi.

Bu yaşda səhabələrin Hz. Fatiməyə elçi düşmələri, onu göstərir ki, Bədr döyüşündən sonra, o, həddi-bülügü (rüşd) yetişmişdi.

Həz. Peyğəmbərin (ə.s) elçilər "Fatimənin yaşı azdır" deməsi, əslinde, onun yaşının azlığı ile deyil (əks-təqdirde, səhabələr ona elçi düşməzdilər), Allah tərefindən emrin gözlənilmesi ilə bağlı idi. Buna görə də, Hz. Peyğəmbər (ə.s) elçilər cavabında "Mən Allahın əmrinin gözləyirəm" demişdir. Başqa bir vaxt Hz. Ömer Fatimə ilə evlənmək niyyətini Rəsulullah (ə.s) bildirəndə, onda "Fatimə hələ uşaqdır və onun həyat yoldaşı Allahın əmri ilə təyin olunacaqdır" buyurmuşdur.

Quran və hədislər üzərində aparılan araşdırımlar Xanım Aişənin hicretdən iki il sonra, 624-cü ildə 18-19 yaşında Hz. Muhamməd (s.ə.s) ilə nikaha daxil olduğu, Hz. Fatimənin (ə.s) Hz. Əli (ə.s) ilə 20-21 yaşında nikaha daxil olduğu təsdiq olunur. Bu araşdırımlarda ortaya çıxan tarixi rəqəmlər bir-biri tamamlayıv və tarixi gerçəkləri eks etdirir.

Bəzi səhabələrin İmam Əliyə (ə.s) olan həsənlərinin kökündə dayanan səbəblərdən biri də bu, ola bilərdi. Hətta Hz. Əlinin (ə.s) Hz. Fatiməyə (ə.s) elçi düşməsindən sonra, onun yoxsul olması bərədə yılanın dedi-qodular da buradan qaynaqlana bilərdi.

Həz. Əli (ə.s) və Hz. Fatimənin (ə.s) evliliyi, velayet yolunun təmsilçiləri olan Əhli-Beyt imamlarının dünyaya gəlmələrinə səbəb oldu. İmam Həsən (ə.s) hicrətin dördüncü ilində (624-cü ildə) İmam Hüseyn (ə.s) hicrətin ikinci ilində (626-cı ildə) doğulmuşdur. Babaları Hz. Muhamməd (s.ə.s) və anaları Hz. Fatimə (ə.s) vəfat edəndə, İmam Həsən (ə.s) 8, İmam Hüseyn (ə.s) isə 6 yaşı olmalı idi.

Neticə: Hz. Fatimə (ə.s) Hz. Əliyə (ə.s) əre gedəndə, 20-21 yaşında olmuşdur.

Quran və hədislər üzərində aparılan araşdırımlar Xanım Aişənin hicretdən iki il sonra, 624-cü ildə 18-19 yaşında Hz. Muhamməd (s.ə.s) ilə nikaha daxil olduğu, Hz. Fatimənin (ə.s) Hz. Əli (ə.s) ilə 20-21 yaşında nikaha daxil olduğu təsdiq olunur. Bu araşdırımlarda ortaya çıxan tarixi rəqəmlər bir-biri tamamlayıv və tarixi gerçəkləri eks etdirir.

**VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru**



Bakcell şirkətinin “Ulduzum” programının partnyor sayı 300-ü keçib

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil Internet Provayderi Bakcell şirkəti böyük məmənuniyyətlə elan edir ki, şirkətin “Ulduzum” loyallıq programı çərçivəsində abunəçilərə endirim və əlavə fürsatlar təqdim edən partnyorların sayı 300-ü keçib.


Qeyd edək ki, öz abunəcilerini eksklüziv endirim və üstünlüklerle təmin etmək məqsədilə Bakcell ölkənin ən genişmiqyaslı loyallıq programlarından birini həyata keçirir. “Ulduzum” programı artıq 300-dən çox tərəfdəş vasitəsilə Bakcell abunəciliyinə 500-dən artıq satış və xidmət nöqtəsində yüzlərlə maraqlı təkliflər yaranmaq imkanı yaradır. Programın geniş partnyor şəbəkəsinə populyar restoranlar və geyim dükanları, aparıcı kinoteatrlar, elektronika dükanları, tibbi, gözləlik, idman və eyləncə mərkəzləri, banklar, kabel televiziyaları, taksi və beynəlxalq çatdırılma xidmətləri və hətta aviaşirkətlər daxildir.

Bakcell 2 il bundan əvvəl özünün “Ulduzum” loyallıq programının partnyor siyahısına Türk Hava Yollarının “Miles & Smiles” programını daxil edən ilk şirkətlərdən olub. Belə ki, “Ulduzum” istifadəçiləri mobil rabitə xidmətlərinə xərclənən her 1 manata 3 milə qədər qazanmaq imkanına malikdirlər.

Bakcell şirkətinin həyata keçirdiyi “Ulduzum” loyallıq programının əsas məqsədi abunəçilərə təkcə endirim və üstünlükler təqdim etmək yox, onların gündəlik həyatına rahatlıq getirmək, eyni zamanda loyallıq, etibar və şəffaflıq üzərində qurulmuş münasibətləri möhkəmləndirməkdir.

Hər bir Bakcell abunəçisi “Ulduzum” programından yararlana bilər. Xüsusi təklif və eksklüziv endirimlərdən faydalanañmaq üçün abunəçi xüsusi mobil tətbiqetmə vasitəsilə, telefonda *5555#YES kodunu yığmaqla və yaxud * işarəsini 5555 nömrəsinə SMS vasitəsilə göndərməkə “Ulduzum” kodunu əldə etməlidir. Əldə olunmuş kod alış-veriş və yaxud xidmətlərin ödənilməsi zamanı təqdim edilməlidir. Program barədə ətraflı məlumat üçün www.ulduzum.az səhifəsinə daxil olun.

Pentaqon insanları ürək döyüntüsünə görə tanıyan lazer qurğusu hazırlayıb



Pentaqon insanları ürək döyüntüsünə görə mesafədən tanıya bilən lazer qurğusunu hazırlanıb. Xarici KIV-lərin yazdırılmış texnologiyada dəri səthinin ürək döyüntüsünü nəticəsində yaranan titreyişini müyyəyen etmək üçün infrarəngizmizi lazerdən istifadə olunur. Qurğu 200 metrə qədər məsafədən hətta nazik palṭarın altında belə ürək döyüntüsünü müyyəyen edə bilir.

İnsan ürəyinin döyüntüsü unikaldır, sifət və barmaq izindən fərqli olaraq onu dəyişmək mümkün deyil. Lakin mütəxəssislerin fikrincə, yeni texnologiyanın zəif nöqtələri də var: isti palṭar “Jetson” qurğusunu üçün keçilməz manemdir. Bundan əlavə, analiz və məlumat toplanması üçün insan 30 saniyə ərzində nisbətən hərəkətsiz dayanmalıdır. Həmçinin şəxsiyyətin müyyəyen edilməsi üçün həmin şəxsin ürək döyüntüsünü məlumat bazasında olmalıdır.

Pentaqon insanları ürək döyüntüsünə görə mesafədən tanıya bilən lazer qurğusunu hazırlanıb. Xarici KIV-lərin yazdırılmış texnologiyada dəri səthinin ürək döyüntüsünü nəticəsində yaranan titreyişini müyyəyen etmək üçün infrarəngizmizi lazerdən istifadə olunur.

Qurğu 200 metrə qədər məsafədən hətta nazik palṭarın altında belə ürək döyüntüsünü müyyəyen edə bilir.

İnsan ürəyinin döyüntüsü unikaldır, sifət və barmaq izindən fərqli olaraq onu dəyişmək mümkün deyil. Lakin mütəxəssislerin fikrincə, yeni texnologiyanın zəif nöqtələri də var: isti palṭar “Jetson” qurğusunu üçün keçilməz manemdir. Bundan əlavə, analiz və məlumat toplanması üçün insan 30 saniyə ərzində nisbətən hərəkətsiz dayanmalıdır. Həmçinin şəxsiyyətin müyyəyen edilməsi üçün həmin şəxsin ürək döyüntüsünü məlumat bazasında olmalıdır.

Ses

Son sahifə

29 iyun

“İncəsənətdə Nəsimi obrazı” mövzusunda respublika elmi-praktik konfransı keçirilib

Dünən AMEA-nın əsas binasında dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan “İncəsənətdə Nəsimi obrazı” mövzusunda respublika elmi-praktik konfransı keçirilib. Tədbir AMEA-nın Humanitar Elmlər Bölümü və Memarlıq və İncəsənət İnstitutunun birgə təşkilatçılığı ilə “Nəsimi İli” çərçivəsində baş tutub.

Konfransı AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq, Prezident İlham Əliyevin “Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 15 noyabr 2018-ci il tarixli və Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi İli” elan edilməsi haqqında 11 yanvar 2019-cu il tarixli sərəncamlar imzaladığı xatırladıb. Akademik sözügedən sərəncamlardan irəli gələrək, AMEA-da silsile konfransların, elmi sessiyaların keçirildiyini, mətbuatda Nəsimi yaradıcılığına dair məqalələrin dərc edildiyini, monoqrafiyaların nəşrə hazırlanlığını, o cümlədən, ədibin əsərlərinin yeni illüstrasiyalarla çap olunduğunu diqqətə çatdırıb. Bundan əlavə, şairin yaradıcılığının Polşa, Türkiyə, Serbiya, Qazaxıstan, Qırğızıstan və digər ölkələrdə keçirilən tədbirlərdə təhlili olduğunu vurgulayıb.

İ.Həbibbəyli, həmçinin, cari ildə ikinci Nəsimi Festivalının baş tutacağını, o cümlədən, noyabr ayında AMEA-da “Nəsimi İli” çərçivəsində yekun konfransın keçiriləcəyini söyleyib. Öləke rəhbərliyi səviyyəsində Nəsimi yaradıcılığına daim diqqət göstərildiyini deyən akademik 1973-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə İmadəddin Nəsiminin 600 illik yubileyinin UNESCO səviyyəsində qeyd olunduğunu bildirib. Akademik, məhz həmin illərdə görülən tədbirlər nəticəsində, bütün dünyaya Nəsiminin Azərbaycan şairi olmasının nümayiş etdirildiyini deyib.

Müştəqillik dövründə isə, Azərbaycan Prezidenti



Ilham Əliyevin imzaladığı sərəncamların şairin əsərlərinin çapında və dünyada təbliğində mühüm rol oynadığını söyləyib.

Sonra Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə çıxış edərək, Nəsiminin bədii obrazının Azərbaycan incəsənətində yaradılmasının milli mədəniyyətimizə ən gözəl töhfə olduğunu bildirib. Qeyd edib ki, Nəsimi obrazı təkcə heykəltəraşlıqda yox, həm də rəngkarlıqda, xalça sənətində öz əksini tapıb, şairin poct markalarındaki təsvirləri öz orijinallığını qoruyub-saxlayıb.

Konfransda, həmçinin, sənətşünaslıq üzrə elmlər doktoru Sevil Fərhadovanın “İmadəddin Nəsimi poeziyası muğam - ozan konseptuallıq kontekstində” sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüdati Qafarovun “Nəsimi obrazının Azərbaycan teatrında səhne təcəssümü” və əməkdar incəsənət xadimi Ayaz Salayevin “Nəsimi” filmi sovet dövlətinin qurubu dövründə milli özündürək amili kimi” mövzusunda məruzə ilə çıxış ediblər.

ZÜMRÜD

“Nar”-ın 4G şəbəkəsi artıq Ağdam, Füzuli və Goranboyda!

Daha geniş əhali kütləsinə yüksəkkeyfiyyətli şəbəkə ilə təmin etməyi hədəfleyən “Nar”, mobil baza stansiyalarının sayını artırmağa davam edir. Belə ki, mobil operator ilk yarımdə ölkə ərazisində 50-dən çox 3G və 380-dən çox yeni 4G mobil baza stansiyasını istifadəye verib. Bununla da, “Nar” 3G şəbəkəsi ölkə əhalisinin 97.6%-ni, 4G şəbəkəsi isə əhalinin 70%-ni əhatə edir. Qeyd edək ki, mobil operator Ağdam, Füzuli, Goranboy və Samux rayonlarında ilk dördüncü nəsil LTE texnologiyasına əsaslanan baza stansiyalarını quraşdırıb. “Nar” ölkə boyu yeni baza stansiyaları quraşdırmaqla yanaşı, əvvəl quraşdırıldığı baza stansiyalarını daim yenileyir. Aparılan şəbəkə təkmilləşmə işlərinin nəticəsində, 45-dən artıq 4G baza stansiyasında avadanlıqlar yenilənib. Bundan başqa, mobil operator baza stansiyalarının şəbəkə tutumunu da genişləndirib.

“Nar” şəbəkəsi hazırlıda ölkə ərazisinin 97%-ni (işgal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7500-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox



abunəciyə yüksəkkeyfiyyətli xidmət göstərir. 4G keyfiyyəti ilə yanaşı, “Nar”-ın teknik etdiyi sərfli qiymətlər abunəçilərin mobil internetdən dəhaçox istifadəsinə şərait yaratır.

Mobil operatorun şəbəkəsi haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz. “Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddədə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi ərisinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək neticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.

Baş redaktor:

Bəhrəz Quliyev

Baş redaktorun müavini:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müellifin mövqeyi üst-üstə düşməye bilər.

Qəzet “Ses”in komputer mərkəzində yığılır, səhifələrin “Azərbaycan” nəşriyatında çap olunur
Qəzetde AzərTAC, SIA və AZADINFORM informasiya agentliyinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 4600